

QARABAĞ

AZƏRBAYCANDIR



İlham

"SƏS" qəzeti mənim üçün ən əziz qəzəldir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 035 (6235) 24 fevral 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Birinci vitse-prezident Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib. SiA-nın məlumatına görə, başsağlığında deyilir: "Azərbaycan Respublikasının Xalq artisti..."



Bax 2

"Biz heç vaxt olmadığı kimi, indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik"

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib



Bax 2



Hikmət Hacıyev: Sanki ölüldəndə də intiqam almaq istəyiblər


Bax 3



Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin "Anadolu" agentliyinə verdiyi açıqlamada Azərbaycan ordusunun azad etdiyi ərazilərdə bütün qəbiristanlıqların işğalçılar tərəfindən xarabalığa çevrildiyini bildirib. H.Hacıyevin sözlərinə görə, məzarlara qarşı belə rəftar, onların talan edilməsinə söz tapmaq...

Rusiya deputatı: Azərbaycan Prezidenti öz adını Azərbaycanın tarixinə yazıb

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, "Rodina" partiyasının sədri Aleksey Juravlyov Rusiyanın "Rosbalt" federal informasiya-analitik agentliyinə müsahibəsində Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb. AZƏRTAC həmin...



Bax 4

Twitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı

Twitter sosial şəbəkəsi manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan 373 hesabı blokladı. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət İranla əlaqəli 238 hesabı və Rusiya ilə əlaqəli 100 hesabı blokladığını...



Bax 10

Bəşəriyyətə və insanlığa qarşı soyqırımı - Xocalı faciəsi



1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirib. Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıdılıb, 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirib, 8 ailə tamamilə məhv...

Bax 6

Təxribatçı rus "balyuskası" Xankəndidən Ryazana rədd olur



Bax 13

Sevinc Osmanqızı ilə Əli Kərimli niyə küsüşdülər?!



Sevinc Osmanqızı

Əli Kərimli

Bax 14

Abrahimoviçin 430 milyon funt sterlinlik yeni yaxtası...



Bax 16

“Biz heç vaxt olmadığı kimi, indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik”

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib



Birinci vitse-prezident Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığında deyilir:

“Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisəvərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və inceliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznə başsağlığı verirəm”.

Prezident İlham Əliyev: “Azad olunmuş əraziləri yenidən qurmaq üçün bizim güclü iradəmiz, imkanlarımız var”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, İsmail Serageldini salamlayan Prezident İlham Əliyev dedi:

- Salam, cənab Serageldin. Sizi görmək çox xoşdur.

İsmail Serageldin: Cənab Prezident, bu, mənim üçün böyük şərəfdir. Bu görüşün təşkilinə görə Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox şadam ki, Azərbaycana gəlmisiniz. Ötən il keçirilməsi planlaşdırılan Qlobal Forum pandemiyə səbəbindən təxirə salındı. Bu, başadüşüləndir. Lakin, eyni zamanda, mən bilirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, sözsüz, bütün məhdudiyyətlər nəzərə alınaraq öz fəaliyyətini davam etdirib. Sizə, xanım həmsədr Vayra Vike-Freyberqaya və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə ünvanlanmış səmimi məktublarınıza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram.

Beləliklə, xatırladığınız kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətdən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləndirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.

Azərbaycan öz öhdəliklərinə sadıqdır. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq. Regionumuzun uzun illər ərzində gözələdiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz.

Azərbaycan öz öhdəliklərinə sadıqdır. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq.

Regionumuzun uzun illər ərzində gözələdiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz.

Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadıq, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var.

Əlbəttə, biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətdən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Ümid edirəm ki, pandemiyaadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir. Müharibə zamanı və müharibədən sonra göstərdiyiniz dəstəyə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizi bir daha görməyə çox şadam.

İsmail Serageldin: Bu gözəl sözləriniyə görə çox sağ olun, cənab Prezident. Həqiqətdən də mənim üçün gündəlikdə du-

ran birinci məsələ Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı bu böyük nailiyyətə görə Sizi şəxsən təbrik etmək idi. Mən İdarə Heyətindəki həmkarlarımla ziyarətə zərurəti olmadan Sizin dinindən asılı olmayaraq, bütün tarixi abidələrin tərəfinizdən qorunmasına dair möhtəşəm bəyanatınızla bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə edirdim. Hesab edirəm ki, bu, çox mühüm məsələdir və biz UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorumasına cəlb olunmuş təşkilatları dəvət etməklə bu məsələni daha yaxşı qabarda bilirik və Sizin bəyanatınızla bağlı onları müzakirələrə cəlb edə bilirik. Çünki bu, insanların qalibin nəinki təkə məhtəşəm olduğunu, eyni zamanda, Siz də dediyiniz kimi, regionda sülhü təşviq etmək məqsədilə yeni səhifə açmaq istədiyini söyləməsi üçün bir nümunə ola bilər. Bu məsələni həll etməyin bir yolu mədəni irs məsələləri ola bilər. Bunlar da bütün tərəflərdə maraq oyatmaq üçün bəzi insanlar tərəfindən istifadə edilə bilən məsələlərdir. Beləliklə, Siz bu mühüm bəyanatı verməklə bunun qarşısını aldınız və hesab edirəm ki, biz bununla bağlı tədbir keçirə bilirik. İlk növbədə, mən həqiqətdən də Sizi bu tarixi nailiyyətə münasibətilə təbrik etmək istəyirəm. Bu, tarixi nailiyyət həтта Sizin dahi atanız Heydər Əliyev üçün belə mümkün olmamışdı. Lakin onun dahi oğlu bunu edə bildi. Bu, həqiqətdən də böyük nailiyyətdir.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək planları və Bakı Qlobal Forumunun keçirilməsi haqqında fikir mübadiləsi aparıldı.



Türkiyə Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhan Bayramovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbul Türkiyə Prezidentinin sarayında keçirilib.

Azərbaycan və Monqolustan Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Fevralın 23-də Azərbaycan və Monqolustan Xarici İşlər nazirlikləri arasında videokonferans formatında ilk siyasi məsləhətləşmələr keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənovun və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumberin iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çox tərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.

Azərbaycan xarici işlər nazirinin müavini bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və bu xüsusda bir sıra təkliflər irəli sürülüb.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyəti qeyd edilib. Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.



İtaliyanın daha üç bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib



İtaliyanın Katanzaro əyalətinin Soverato, Kieti əyalətinin Fossacesia və L'Aquila əyalətinin Sante Marie bələdiyyələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirilməsinə çağırış edən sənədlər qəbul edib.

AZƏRTAC xəbər verir ki, sənədlərdə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı, 1990-cı illərin əvvəllərində Azərbaycana məxsus ətraf 7 rayon da daxil olmaqla, Ermənistan tərəfindən işğal olunduğu, həmin ərazilərdən bütün azərbaycanlıların zorla çıxarıldığı qeyd olunub.

Həmçinin sənədlərdə BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrinin və digər beynəlxalq təşkilatların qərarlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin torpaqlardan dərhal çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etdiyi bildirilib.

Eyni zamanda, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmaqla yanaşı, münaqişədən əziyyət çəkmiş insanlarla həmrəylik nümayiş etdirilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməsi olduğu vurğulanır.

Həmçinin, sənədlərdə istər 1990-cı illərdə, istərsə də 2020-ci il sentyabrın 27-dən başlamış müharibənin çoxsaylı insan itkisinə gətirib çıxardığı, noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoyulması, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması məqsədi daşdığı vurğulanıb.

Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqətini cəmlərək, bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin ötən ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin müvafiq müddəalarına istinad ediblər. Habelə sənədlərdə sözügedən bəyannaməyə istinadən strateji tərəfdaşlar olan Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnologiya, səhiyyə, müdafiə, nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də geniş əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb. Qeyd edək ki, İtaliyanın ümumilikdə 20-yə yaxın şəhər və bələdiyyələri oxşar sənədlər qəbul ediblər.



Hikmət Hacıyev: Sanki ölüldəndə də intiqam almaq istəyiblər

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin "Anadolu" agentliyinə verdiyi açıqlamada Azərbaycan ordusunun azad etdiyi ərazilərdə bütün qəbiristanlıqların işğalçılar tərəfindən xarabalığa çevrildiyini bildirib. H.Hacıyevin sözlərinə görə, məzarlara qarşı belə rəftar, onların talan edilməsinə söz tapmaq mümkün deyil.

"Sanki ölüldəndə də intiqam almaq istəyiblər. Bu, vandalizmin ən iyrenc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşiliyi görməlidir", - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Corc Dik: Azərbaycandakı tolerantlıq digər ölkələrə nümunə ola bilər

Fevralın 23-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a bildiriblər ki, deputat qonağı salamlayaraq ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb. Azərbaycan və İsrail dövlət rəhbərlərinin yüksək səviyyəli münasibətlərinin bütün sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını deyib. O bildirib ki, bir çox dinlərin və millətlərin vətəni olan Azərbaycanı yəhudilər də ta qədimdən vətən seçib, uzun illər burada sülh və əmin-amanlıq şəraitində yaşayıblar.

Anatoliy Rafailov Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi İsrail parlamenti ilə münasibətlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Söhbət zamanı bu sahədə əməkdaşlığı gücləndirmənin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan ilə İsrail arasında zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə, hər iki ölkənin milli maraqlarına əsaslanan bu münasibətlərin daha da inkişafı üçün kifayət qədər potensial var.

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik iki ölkə arasında mövcud olan əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib. Səfir Azərbaycanın yəhudi icması ilə tanışlığının onda böyük təəssürat yaratdığını, buradakı tolerantlığın başqa ölkələrə nümunə ola biləcəyini diqqətə çatdırıb. Corc Dik multikulturalizmin Azərbaycan cəmiyyətinin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

İsrail səfiri Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığı uzun illər ərzində, müharibədə qalıb gəldiyi hazırkı vaxtda da öz dəyərlərinə sadıq qalmasını yüksək qiymətləndirib. Müharibə vaxtı bombalanan Gəncəyə səfərini xatırladan səfir Azərbaycanın müharibə acılarına şərik olduğunu bildirib. Görüşdə dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasındakı zamanın sınağından çıxan dostluğun inkişafının gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ-dakı Azərbaycan diasporu ermənipərəst kongresmeni ədalətli mövqe tutmağa çağırır

Türkiyənin "Daily sabah" və Rusiyanın "Vestnik Kavkaza" xəbər portalları ABŞ-dakı Azərbaycan diasporunun ermənipərəst kongresmeni ədalətli mövqe tutmağa çağırması haqqında məqalə yayımlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, məqalələrdə bildirilib ki, Florida Azərbaycan-Amerika İcması ermənipərəst mövqeyi ilə tanınan respublikaçı kongresmen Qus Maykl Bilirakisə məktub ünvanlayaraq onun diqqətini bu yaxınlarda azad olunmuş Qarabağda ermənilərin törətdikləri cinayətkar və insan hüquqlarına zidd əməllərə cəlb edib. Soydaşlarımız kongresmeni daha dürüst mövqe tutmağa, sülhün əldə olunmasına təsir göstərməyə və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində çalışmağa çağırırlar.

Müraciətdə 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında saxlanıldığı, Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizlənmənin aparıldığı, Xocalı şəhərində mülki azərbaycanlılara qarşı hərbi cinayət və soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib.

Ermənistanın dəfələrlə Azərbaycan torpaqlarında hərbi təxribatlara əl atdığı, 44 günlük müharibəyə səbəb olduğu, döyüş meydanından uzaqda yerləşən Azərbaycan şəhərlərindəki yaşayış məntəqələrinə kasetli bombalar və raketlər atması nəticəsində 104 dinc sakinin həlak olduğu və 416 nəfərin yaralandığı, işğaldan azad edilmiş Azərbaycan rayonlarının ermənilər tərəfindən xarabalığa çevrildiyi barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin reportajlar yayımladığı, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanın mülki əhaliyə qarşı hücumlarını sərt şəkildə pislədiyi nəzərə çatdırılıb.

"Ümidvarıq ki, müharibənin ziyan vurduğu bölgədə etnik nifrət, haqsızlıq və işğal sona çatacaq və siz mövqeyinizdən yararlanaraq ABŞ kongresmeni və erməni məsələləri üzrə kongres qrupunun həmsədri kimi bölgədə sabitliyin inkişafı üçün sülhün təşviq olunmasına çalışacaqsınız" - deyə soydaşlarımız vurğulayıblar.





Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Rusiyanın “Rosbalt” federal informasiya-analitik agentliyinə müsahibəsində Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

X X X

-Aleksey Aleksandroviç, İkinci Qarabağ müharibəsindən sonra regionda 30 ildən çox davam etmiş Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə səciyyəvi olan yeni geosiyasi reallıq yaranıb. Bu yeni reallıqda müharibədə qalib gəlmiş Azərbaycan və eksklüziv sülhməramlı kimi Rusiya müharibədən sonrakı dövrdə nizamlaşmanın tərəflərinə çevrilir. Siz Rusiya parlamentinin bu regiona səfər etmiş ilk nümayəndəsiniz. Münaqişədən sonrakı Qarabağdan təəssüratlarınız necədir?

-Təəssüratlarım fərqlidir. Mən Bərdədə oldum. Bu şəhər cəbhə zonasından uzaqda yerləşməsinə baxmayaraq intensiv atəşə məruz qalıb. Öz evinin həyatında raket qəlpəsindən vəfat etmiş bir oğlanın atası ilə görüşdüm. “Toçka U” raket kompleksindən atəşlə dağıdılmış restoranın gözetçisi ilə söhbət etdim. Orada qadağan olunmuş kasetli bombalardan istifadə edilib. Onu da deyim ki, atəşə tutulmuş yaşayış məhəllələrinin ətrafında bir neçə kilometr məsafədə heç bir hərbi hissə yoxdur. Bu, heç də təsadüfi avtomat atəşləri olmayıb. Mənim fikrimcə, bu, soyuq-qanlı şəkildə düşünülmüş hərəkətdir: ermənilər vahimə yaratmaq istəyiblər. Hərçənd, şəhərin başçısının sözlərinə görə, ermənilərin bu niyyətinin səmərəsi olmayıb. Bununla belə, dinc insanların həlak olub. Lakin adamların çöhrəsində kin və nifrət əlaməti yoxdur, onların gözlərində qisasçılıq əlamətləri görmədim. Bunu kimlərin etməsi barədə heç kəs heç nə demədi.

Bütün bu illər ərzində erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərin mənzərəsi məni həqiqətən heyretləndirdi. Mən başqa “qaynar nöqtələr”də də dağıntılar görmüşəm, amma burada gördüklərim onlarla müqayisəyə gəlmir. Vaxtilə çiçəklənən Ağdam şəhəri, digər şəhərlər tamamilə məhv edilib. Bu şəhərlərin yalnız xəritələrdə adları qalıb, reallıqda onlar yoxdur. Özü də 1990-cı illərin əvvəlindəki Birinci Qarabağ müharibəsindən sonra evlər yerlə-yeksan edilib. Ən dəhşətli odur ki, binaların heç birini bərpa etmək mümkün deyil.

Ağdamda qismən dağıdılmış bir məscid qalıb. Lakin belə başa düşdüm ki, məscid lazımı şəkildə saxlanmayıb, o ciddi zədələnib və yalnız artilleriya atəşi zamanı oriyentir kimi qorunub saxlanıb. Şəhəri, necə deyirlər, sıfırdan başa yaraq bərpa etmək lazım gələcək, lakin əvvəlcə onu minalardan təmizləmək lazımdır.

-Azərbaycana qaytarılmış ərazilər rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə həmhüduddur. Rusiyalı və azərbaycanlı əsgərlərin qarşılıqlı əlaqələri nə vəziyyətdədir? Əldə edilmiş sülhə Bakıda nə dərəcədə ciddi münasibət var?

-Biz Azərbaycanın bir neçə blok-postundan keçdik. Səmimi

deyirəm, elə bir gərginlik hiss etmədim. Burada hər iş dəqiq və sürətlə görülürdü. Gənclər öz vəzifə borclarını yerinə yetirdiklərinə görə qürur hissi ilə xidmət edirlər. Mən, Rusiyadan gəlmiş bir rəsmi şəxs kimi, hərbiçilər tərəfindən özümə çox mehriban, kifayət qədər səmimi münasibət gördüm.

Onların öz missiyalarını yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Müəyyən formal məqamlar vardı, lakin tərəflər arasında gərginlik yoxdur.

Müsahiblərimin hamısı vurğulayırdı ki, burada təkçə Rusiya ilə Azərbaycan

Депутат Госдумы Алексей Журавлев увидел в послевоенном регионе следы многолетней разрухи и возможности для сотрудничества азербайджанцев и армян.

Алексей Журавлев возле разрушенного ракетой ресторана в Барде.
Ф. Фото из личного архива А. Журавлева.



Rusiyalı deputat: Azərbaycan Prezidenti öz adını Azərbaycanın tarixinə yazıb

arasında mehriban qonşuluq münasibətləri deyil, həm də iki ölkənin rəhbərlərinin etimada əsaslanan şəxsi münasibətləri mühüm rol oynayır. Əgər çətin vəziyyətdə bir insanla dəfələrlə bir yerdə olmusansa, ona etimad göstərirsənsə, təbii ki, bu, tərəflər arasında uzunmüddətli normal münasibətlər qurmağa kömək edir. Rusiya sülhməramlılarının əməliyyatının uğurlu olması üçün də bu etimad çox mühüm amildir. Doğrudur, bu etimad Qərb üçün sərfəli deyil, çünki Rusiyanın təsiri güclənir. Lakin regionda daha ciddi mövqe tutmaq iddiasında olan Azərbaycan ilə münasibətlərdə bu etimad tamamilə zəruridir. Nəticədə bizim missiyamız bütün tərəflər üçün, o cümlədən erməni xalqının real mənafehləri üçün sərfəli olur.

-Siz erməni ordusunun tərk etdiyi ərazilərdə irimiqyaslı dağıntılar barədə danışdınız. Bununla əlaqədar Azərbaycan rəhbərliyi genişmiqyaslı bərpa proqramı elan edib. Mətbuatda həttə 60 milyard dollar investisiya barədə məlumatlar da dərc edilib. Əliyəvin bəyan etdiyi planlar o deməkdir ki, Bakı uzunmüddətli sülhü hədəf seçib?

-Mənim apardığım təhlil və şəxsi müşahidələrim belə nəticə çıxarmağa əsas verir ki, Prezident Əliyevin planlarına və barışığın uğurlu olacağına inanmaq lazımdır. Ümumiyyətlə, obyektiv müşahidəçilər qeyd edirlər ki, Azərbaycan Prezidenti öz adını Azərbaycanın tarixinə yazıb. Bu gün mübahisə demək olar ki, o, ən nüfuzlu rəhbərlərdən biridir. Onun ən mürəkkəb şəraitdə ən yaxşı, optimal qərarlar qəbul etməsini xüsusi vurğulamalıyam. Bəli, biz hər iki tərəfdən insanların həlak olmasına

görə heyfslənirik. Bundan yaxa qurtarmaq olardı, lakin bu, Əliyevin təqsiri deyil. O, nə mümkün-dürsə etdi. Əməliyyatı zərgər dəqiqliyi ilə, minimal itkilərlə apardı və uzunmüddətli sülhə nail oldu. Bu, Azərbaycanın həm Qarabağı dirçəltmək, həm də regional iqtisadi əməkdaşlıq vasitəsilə barışığı təmin etmək məsələsinin öhdəsindən gələ bilməsinin xeyrinə olan birinci amildir.

Mənim olduğum yerlər Rusiya

ərazilərin dotasiyaya ehtiyacı var. Bu mənada resurslardan istifadə edilməsi və kommunikasiyaların açılması Ermənistanı yeni nəfəs verəcək. Axı o, hər tərəfdən sıxılmış vəziyyətdə idi. Əlbəttə, kommunikasiyaların açılması onun xeyrinə olacaq. Əlbəttə, ticarət və iqtisadi əlaqələr müharibə ilə müqayisədə qat-qat sərfəlidir. Erməni xalqı başa düşür ki, narazı qalmaq olar, lakin salamat qalmaq və öz uşaqlarını yedirtmək lazımdır.



Выбор читателей
Стало известно, почему вдова актера Андрея Мелкова не пришла проститься с мужем
Скабеева обиделась на Собчак, опубликовавшую видео с инструктажем лопатки программой «КП

Əminəm ki, tərəflər arasında qarşılıqlı anlaşmaya əldə ediləcəyi vaxtı çox gözləmək lazım olmayacaq.

- Rusiya-Türkiyə Birgə Monitoring Mərkəzi beynəlxalq sülhə riayət edilməsi praktikasında bir növ yenilikdir. Belə bir fikir var ki, bizim üçün çox əhəmiyyətli olan bu regionda geosiyasi rəqiblə hərbi sahədə əməkdaşlıq, yumşaq desək, qərribə niyyətdir...

-Bu missiya Türkiyənin yumşaq qüvvəsi deməkdir. Ona görə ki, Mərkəzin məşğul olduğu bütün işləri bizim sülhməramlılar da görə bilər. Monitoring missiyası bir tərəfdən, Türkiyənin orada olmasını təmin edir, digər tərəfdən - Rusiyanın vasitəçiliyi ilə imzalanmış sazişin şərtlərinə riayət edilməsinə böyük zəmanət verir. Ona görə də, Türkiyənin orada olması və onun nüfuzu ilə əlaqədar vəziyyəti gərginləşdirməyə əsas yoxdur. İlham Əliyev adi siyasətçi deyil və üstəlik, o, Azərbaycanın tarixi qələbəsinə nail olub. Mən bu vəziyyətdə kiminsə Azərbaycanın suverenliyini zəiflədə biləcəyini güman etmirəm. Həm də Rusiya Prezidenti Ərdoğanı etibarlı tərəfdaş kimi tanıyır. Bizim mövqelərimizdə fikir ayrılıqları çoxdur, lakin biz razılığa gələ bilərik. İmzaladıqları razılaşmalara riayət etməyən Qərb ölkələrindən fərqli olaraq, region ölkələri özlərinin sazişlərinə əməl etmək bacarığını nümayiş etdirirlər.

-Münaqişə tərəfləri bu sazişi Rusiyanın vasitəçiliyi ilə imzalayıblar. Bu o deməkdir ki, digər iki vasitəçi - ABŞ və Fransa, necə deyirlər, mötərizədən kənarda qalıb. Sergey Lavrov bununla əlaqədar Qərbin inciməsi barədə danışaraq qeyd

edib ki, RF Prezidentinin Azərbaycan və Ermənistan arasında uğurlu vasitəçilik missiyasından sonra Qərb bu regiona nüfuz etməyə və öz fəallığını artırmağa çalışır. Bu fəallıq Rusiya sülhməramlı missiyasını hörmətdən salmaq üçün regionda vəziyyətin sabitliyini poza bilərmi?

-Burada sabitliyi pozmaq əsla mümkün deyil, lakin münasibətləri korlaya bilərlər. Əvvəlcə, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və mənim başa düşdüyümə görə, heç kəs bu barədə mübahisə etmir. Bununla əlaqədar Azərbaycan ictimai rəyində həmin “incimiş” ölkələrdən olan arzu edilməz şəxslərin bu regiona səfərlər etməsinə və artıq müharibədən sonra Qarabağda Njdeyə heykəl qoyulmasına münasibət çox neqativdir. Bir sıra bu cür mürəkkəb məqamlar var, lakin düşünürəm ki, onlar müvəqqətidir. Monitoring missiyalarının və sülhməramlıların regionda olması razılaşmaların nəticəsidir. Bütün tədbirlər Azərbaycanın fikri nəzərə alınmaqla həyata keçirilir və əgər Azərbaycanın fikrincə, bu cür səfərlər pozucu xarakter daşıyarsa, deməli, həmin adamlar oraya getməməlidir.

Rusiyanın məsuliyyət zonasında Njdeyə heykəl qoyulması məsələsinə gəldikdə isə, bu, Rusiyanın üzünə tüpürmək deməkdir. Təəssüf ki, bu yaramaza heykəllər qoyulması Ermənistanın dövlət siyasətidir. Əgər onlar bunu mümkün hesab edirlərsə, qoy belə də davam etsinlər, bunun axırının necə olacağına baxarıq.

Yeri gəlmişkən, təkçə bu məsələ deyil, rus məktəblərinin bağlanması, bizim iri şirkətlərin biznesinin bağlanması, onların hesabları üzərinə həbs qoyulması da Rusiya ilə münasibətlərin pisləşməsinə doğru aparır. Rusiyaya münasibətdə bu cür pozucu addımları qızıdırın Qərbdən. Məsəl var, deyirlər, bir əldə iki qarpız tutmaq olmaz. Müttəfiqlik münasibətləri hansısa kağızları imzalamaqda yox, əməli işdə yaranır.

-Siz regionda əməkdaşlıq körpüləri yaradılmasında Rusiyanın ictimai-siyasi xadimlərinin rolunu, şəxsən öz rolunuzu necə görürsünüz?

-Əvvəlcə, parlamentlərarası əlaqələr var, biz qanunverəmə sahəsində çox iş görürük. İkincisi, rusiyalı siyasətçilər diasporlarla da güclü əlaqə saxlayırlar. Mən RF Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvüyəm. Orada həm Ermənistan, həm də Azərbaycan diasporları təmsil edilib. Biz birgə işləyirik. Bu humanitar fəaliyyət regionda etnoslararası dialoq üçün bir məkan ola bilər.

Azərbaycan ilə mehriban qonşuluq münasibətlərini gücləndirmək üçün də ictimai diplomatiyanın rolunu artırmaq lazımdır. “Rosotrudnichestvo” agentliyi xətti ilə məhz Azərbaycanla tamamilə fərqli qarşılıqlı fəaliyyət sistemi yaratmaq olar. Bu sistemin fəaliyyəti tamamilə təzələnməlidir. Həm iqtisadi, həm də siyasi əlaqələr başqa səviyyəyə çatdırılmalıdır və bunun üçün hər cür imkan var.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

YAP Səbail rayon təşkilatında 2020-ci ilin yekunlarına və təşkilatın yaranmasının 28-ci ildönümünə həsr olunan onlayn hesabat yığıncağı keçirildi. “İki sahıl” xəbər verir ki, YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynovun, Səbail rayonu ictimaiyyət nümayəndələrinin, ziyalıların, Rayon Şurası və İdarə heyətinin üzvlərinin, partiya veteranları və gənclərin iştirak etdiyi yığıncaqda rayon partiya təşkilatının 2020-ci ildəki fəaliyyətinə dair hesabat təqdim olundu, görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.

Yığıncağı giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, 2020-ci il dünya tarixinə COVID-19 koronavirus pandemiyası səbəbi ilə çox çətin, ziddiyyətli və iqtisadi tənəzzül ilə kimi yazılsa da xalqımız üçün möhtəşəm qələbə, Azərbaycanın müstəqillik, hətta son 100-200 illik tarixinə qızıl hərfələri yazılan Şanlı Qarabağ Zəfəri ilə kimi əbədi həkk olundu. Pandemiyanın dünya və Azərbaycan iqtisadiyyatına təsirini iqtisadi rəqəmlərlə təhlil və müqayisə edən Sədr qeyd etdi ki, dünyada 2 milyondan çox insanın və ya dünya əhalisinin 0,03%-nin pandemiyanın qurbanı olduğu 2020-ci ildə dünya iqtisadiyyatı müxtəlif beynəlxalq təşkilatların və maliyyə institutlarının hesablamlarına əsasən orta hesabla 5-5,5% həcmdə tənəzzülə uğradı. Dünya ÜDM-nin 87,6 trilyon dollar olduğunu nəzərə alsaq bu rəqəm dünya iqtisadiyyatında 4,8 trilyon dollar həcmində itki, başqa sözlə dünyada son 75 ildə qeyd olunan ən dərin tənəzzülün, sözün əsl mənasında resessiyanın baş verməsi deməkdir. Hər bir ölkəni, onun iqtisadiyyatını və ümumiyyətlə ictimai-siyasi həyatını ciddi sınağa çəkən COVID-19 koronavirus pandemiyası ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirən Ş.Hacıyev qeyd etdi ki, pandemiya nəticəsində Azərbaycan iqtisadiyyatı 4,3% azalmışdır ki, bu da digər dünya ölkələri, hətta inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki deməkdir. Bununla belə iqtisadiyyatımızın bəzi sektorlarında, xüsusilə turizm, otelçilik, ictimai işə, nəqliyyat, loqistika və s. itkilərimiz daha çox olduğu qeyd olundu. Bütün bunlara baxmayaraq ölkəmizdə aparılan ardıcıl, sistemli siyasət və qabaqlayıcı tədbirlər nəticəsində insan itkisi, o qədər də böyük olmadı və bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında ən az itkiyə məruz qalan 10 ölkədən biri oldu.

Ş.Hacıyev qeyd etdi ki, 2020-ci il ölkəmizdə Könüllülər ili kimi elan olunsada, Azərbaycan üçün öten il birmənalı olaraq Vətən müharibəsindəki parlaq Qələbə və Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin bərpası, tarixi Zəfər ili kimi yaddaşlara həkk olundu. Vurğulandı ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun Şanlı Qarabağ Qələbəsi bütün dünyada Azərbaycana qarşı olan münasibəti dəyişdi, məğlub ölkədən

YAP Səbail rayon təşkilatında onlayn hesabat yığıncağı keçirilib



qalib ölkəyə çevrilən ölkəmiz, dünyada yeni iqtisadi, siyasi və hərbi güc kimi qəbul olundu, regionumuzda və yaxın coğrafiyada tamamilə yeni iqtisadi-siyasi münasibətlər sistemi, yeni geoiqtisadi reallıqlar yarandı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın “demir yumruğu” nəinki əzəli düşmənimizi, erməni faşizmini, onun işğalçılıq siyasətini, ordusunu, erməniçilik ideologiyasını darmadağın etdi, eləcə də transmilli erməniçiliyin uydurduğu mifləri, yalanları bütün dünya ictimaiyyəti önündə ifşa etdi. İlham Əliyev siyasəti və Şanlı Qarabağ Zəfəri Azərbaycan xalqını məğrur, qalib xalqa çevirdi, xalqımızın Vətən torpağı həsrətinə son qoydu və müstəqil Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi və hərbi gücünü dünyaya nümayiş etdirdi.

Azərbaycanın 2021-ci ildə tamamilə yeni dirçəliş, yenidənqurma və dinamik inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın son 28 ildə əldə etdiyi misilsiz uğurlarda, müasir Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətinin əldə olunmasında cəmiyyət həyatının istisnasız bütün sahələrinin inkişafında Yeni Azərbaycan Partiyasının və onun hər bir üzvünün mühüm töhfələri olmuşdur. Cəmiyyət və keyfiyyət göstəricilərinə görə Cənubi Qafqazın ən böyük və müstəqil ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən vətənpərvər, dövlətə, xalqına sadıq vətəndaşlar daima dövlət başçısının siyasətini dəstəkləyir və görülən işlərə öz töhfələrini verirlər. Bu il fevralın 21-də yaranmasının 28-ci ildönümü tamam olan YAP Səbail rayon təşkilatı da YAP-ın mühüm tərkib hissəsi olmaqla Bakı şəhərinin mərkəz rayonlarından birində fəaliyyət göstərir və bütün dövrlərdə yüksək potensial və imkanlarını səfərbər edərək nümunəvi və avanqard fəaliyyəti ilə ümumxalq işinə daima dəstək olur.

Daha sonra YAP Səbail rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinə dair təqdimat nümayiş olundu və rayon partiya təşkilatının ötən il ərzindəki çoxşaxəli və günün tələblərinə uyğun fəaliyyəti haqqında ətraflı

məlumat verildi. Qeyd olundu ki, 2020-ci ildə YAP Səbail rayon təşkilatı tərəfindən ümumilikdə 70-dən çox müxtəlif səpkili tədbir keçirilmiş, VI çağırış Parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası təşkil olunmuş, pandemiya ilə mübarizə, sərt karantin dövründə 17 sosial aksiya icra olunmuş, aztəminatlı, qayğıya ehtiyacı olan tənha, ahıl, xəstə rayon sakinləri diqqətə saxlanılmış, Vətən müharibəsi və postmüharibə günlərində 22 sosial aksiya reallaşdırılmışdır. Şəhid ailələri, qazilər, yaralı hərbiçilər və hazırda hərbi xidmətdə olan əsgər ailələri daima xüsusi qayğı ilə əhatə olunmuşlar. Fəaliyyətini pandemiya şəraitinə və tələblərinə uyğun quran YAP Səbail rayon təşkilatında 12 videokonfrans keçirilmiş, mətbuatda 250-dən çox məqalə, yazı, müsahibə dərc olunmuş, rayon təşkilatının informasiya portalı fəaliyyət göstərmiş və sosial şəbəkələrdə yüksək fəallıq qeyd olunmuşdur.

Səbail rayonunun bütün cəmiyyət və keyfiyyət göstəricilərinə görə sözün əsl mənasında mərkəz rayonlardan biri olduğunu qeyd edən YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov təqdim olunan hesabatı yüksək qiymətləndirərək bildirdi ki, bu zəngin hesabatın arxasında böyük zəhmət, məsuliyyət, konkret nəticələr və uğurlar dayanır. A.Hüseynov Azərbaycan xalqının dövlətimizə böyük şərəf və Şanlı Qələbə bəxş edən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri ilə fəxr etdiyini xüsusi vurğulayaraq YAP üzvlərinin və bütün ictimaiyyətin bundan sonra da Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarına və dövlətimizin ildən-ildə inkişafına, qüdrətlənməsinə xidmət edən siyasətini dəstəkləyəcəklərini və bu istiqamətdə bütün vəzifələri layiqincə icra edəcəklərinə dair əminliyini ifadə etdi.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının qələbələri və fəaliyyəti ilə ən yeni siyasi tariximizə və ölkəmizin müasir siyasi sistemine öz imzasını atdığını bildirərək Azərbaycan üçün mühüm il olan 2020-ci ildə YAP Səbail rayon təşkilatının fəaliyyətinin

qürurverici olduğunu qeyd etdi. H.Babaoğlu ölkəmizdəki siyasi proseslərdə yaxından iştirak edən, aktual gündəm hadisələrinə adekvat və çevik reaksiya verərək il ərzində iş planında nəzərdə tutulandan da çoxsaylı və fərqli tədbirlər keçirən, ictimai rəyin obyektiv formalaşmasına mühüm töhfələr verən rayon partiya təşkilatının Vətən müharibəsi günlərində, pandemiya ilə mübarizədə və Parlament seçkiləri kampaniyasında üzərinə düşən missiya və vəzifələrin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdıraraq, YAP Səbail rayon təşkilatının gələcək fəaliyyətinə də uğurlar arzuladı.

“Səs” media qrupunun rəhbəri, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Bəhruz Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru prof. Cəfər Cəfərov, Qərbi Kaspi Universitetinin Qeydiyyat Şurasının sədri Hüseynqulu Bağirov, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, YAP Səbail rayon təşkilatının Sədr müavini Mehman İsmayilov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova, YAP Səbail rayon “İdarəedicilər” (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) ərazi ilk partiya təşkilatının sədri prof. Elçin Əhmədov, 132-134 sayılı Təhsil Kompleksinin direktoru, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Sara Xanlarova, YAP Səbail rayon təşkilatının Rayon Şurasının üzvü Faiq Qurbanov Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm tarixi Zəfər münasibətilə bir daha hər kəsi təbrik etdilər və Şəhidlərimizi yüksək ehtiramla yad edərək, qazilərimize şəfalar arzuladılar. Azərbaycan xalqının 2021-ci ilə yüksək əhval-ruhiyyə, milli birlik ruhunda qədəm qoyduğunu vurğulayan nətiqlər bildirdilər ki, bu il Azərbaycan üçün Qarabağa Böyük Qayıdış, işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması ili olacaqdır. Qeyd olundu ki, Vətən müharibəsi Azərbaycan xalqının Liderinə olan sevgisini, etibarını və ölkə başçısının xalqına olan inamını, Azərbaycandakı milli birlik və vətənpərvərlik ruhunu bütün dünyaya bir daha nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının üzvlərinin Vətən müharibəsi və pandemiya ilə mübarizə dövründə gördüyü işləri yüksək qiymətləndirən nətiqlər YAP Səbail rayon təşkilatının üzvlərini 2020-ci ildəki nümunəvi və uğurlu fəaliyyətlərinə görə təbrik etdilər, 2021-ci ildə dövlətimizə, xalqımıza, partiyamıza yeni-yeni nailiyyətlər arzuladı.

Çıxışlar və müzakirələrdən sonra YAP Səbail rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinə dair hesabat səsverməyə qoyuldu və yekdilliklə qənaətbəxş hesab olundu.

Sonra rayon partiya təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə təşkilatın ictimai-siyasi həyatında yaxından iştirak edən partiya fəalları Fəxri Fərmanlarla təltif olundular.

İclasla yekun vuran Ş.Hacıyev YAP Səbail rayon təşkilatının fəaliyyətində yaxından iştirak edən bütün ərazi ilk partiya təşkilatlarının üzvlərinə təşəkkür etdi və rayon partiya təşkilatının gələcək fəaliyyətini də möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri, Liderimiz İlham Əliyevin partiyamıza qarşısında qoyduğu vəzifələr, tapşırıq və tövsiyələri əsasında quracağına və ümumxalq işinə bütün potensial və resursları ilə töhfə verəcəyinə dair əminliyini bildirdi.

“YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib. Qurumdan verilən məlumata görə, heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.



“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən ölkəmizə həkim heyəti gətirilib

Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsinə həyata keçirəcəklər. Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xərəcə göndərilməsi də Fond tərəfindən təmin ediləcək. Videoya keçid: <https://youtu.be/rKP7r7CUasA> Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: <https://yashat.gov.az/report/tableau>

1 992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirib. Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıdılıb, 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirib, 8 ailə tamamilə məhv edilib. 114 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub. Şahid ifadələrinə əsasən 69 nəfərin əsir və girovluqda saxlanıldığı təsdiq olunub.

Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiya, Xatın, Liditse, Srebrinitsa soyqırımı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağa gedən məqsəd güdürdülər.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. Bu, BMT Baş Məclisinin 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. "Memorial" Hüquq-Müdafiə Mərkəzi də təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin, Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələri kobud qaydada ziddiyyət təşkil edir. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olub. Əlbəttə ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Belə ki, Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri, nəyin bahasına olursa olsun, bu maneəni aradan qaldırmağa çalışırdılar. Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni quldur birləşmələrinin şəhəri mühasirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, ciğir və keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərəfəsində Şuşa səmasında sənişin vertolyotunun vurulması 40 nəfər azərbaycanlının həyatına və Xocalı



calı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. "Xocalıya ədalət" rep üslubunda yazılmış mahnı Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə oldu. Mahniyə çəkilən klipin çəkilişləri Şəhidlər xiyabanında və Ağcabədi rayonunu qaçqın düşərgəsində aparılmışdır. Bütün bunlarla yanaşı, Koreya dilində Xocalı soyqırımı haqqında videoçarx hazırlanaraq, ən böyük axtarış saytı olan "Naver", eləcə də "Google" və "Youtube"-da yerləşdirilib. Videoçarxda Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin salındığı bildirilir.

Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" adlı kitab çap edilib.

Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox

Bəşəriyyətə və insanlığa qarşı soyqırımı - Xocalı faciəsi

lı sakinlərinin ümidlərinə son qoydu.

Faciənin baş verməsindən xeyli əvvəl artıq şəhərdə vəziyyət də gərginləşmişdi. Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər və əli silah tutan hər bir Xocalı sakini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. 1992-ci il fevralın 25-də gecə saat 23-də ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhərə güclü hücumu keçmişdi. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın taleyində ən ağır və acılı anlarından biri kimi yaşandı. Yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar və bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur.

Erməni şovinist millətçilərinin həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükə yaratması diqqətə çatdırılmalıdır.

Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib. Ümummilli Lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq



sükut dəqiqəsi elan edilir.

Heydər Əliyev Fondunun dəstəyi ilə artıq neçə illərdir ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımı dünyanın bir çox ölkələrində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun nümayəndəliyi tərəfindən silsilə olaraq təbliğat materialları əsasında bir sıra şə-

hərlərdə keçirilir. "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar nümayiş olunur. "Qarabağ həqiqətləri" bukleti də bu sırada önəmlidir. Buklet Qarabağın tarixi, münəfişinin başlanması, Xo-

ökələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, ABŞ-ın ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər.

Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsinə daim yad edir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimiz bütün imkanlardan geniş istifadə edir. XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş soyqı-

rim olan Xocalı faciəsi tariximizin ən acı səhifəsi kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Elə 44 günlük Vətən müharibəsində vətən oğullarının göstərdikləri qəhrəmanlıq onların vətənpərvərliyinin ifadəsi idi.

Zümrüd BAYRAMOVA

Bu gün ölkəmizdə cəmiyyətdə sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Sosial ədalət müxtəlifliyə hörmət, sosial müdafiə dəyərləri və iş yerləri də daxil olmaqla, həyatın bütün sahələrində insan hüquqlarının qorunması üzərində qurulub. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır. Əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu layihələr icra edilir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu sahəyə böyük önəm verilir. Sənəddə qeyd olunduğu kimi, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Belə ki, inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağı gəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir.

SOSIAL SIYASƏTİN BAŞLICA HƏDƏFİ ƏHALİNİN RİFAHININ TƏMİNATIDIR

Hər il dünyadakı bütün insanlar 20 Fevral dünya Sosial Ədalət gününü qeyd edirlər. Milyonlarla insanların qeyd etdiyi bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrır-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır. 2009-cu ildə fəaliyyətə başlamış Sosial Müdafiə Təşəbbüs Platforması hər kəs üçün əsas sosial zəmanət əldə etmək naminə ümumi prioritetlər müəyyən-ləşdirən bir BMT sistemidir.

Bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da Dünya Sosial Ədalət günü qeyd olunur. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Təbii ki, bu sosial ədalətə nail olmaqda ölkəmizdə həyata keçirilən islahatları qeyd etməliyik. Həyatımızın bütün

Azərbaycandakı reallıqlar sosial ədalətin göstəricisidir

sifərlərin əhatə edən islahatlar öz nəticəsini verib və bu davamlıdır. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan Prezidentinin dərin islahatları iqtisadi və sosial sahədə, eləcə də struktur islahatları vətəndaşların məmnunluğuna səbəb olub. Davamlı olaraq islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qaçığıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunu əyani göstəricisidir. Məlumdur ki, 2020-ci il ölkəmiz üçün çətin və mürəkkəb bir il olsa da, qələbə tariximizin yazıldığı zaman olaraq tarixiləşdi. Vətən müharibəsi, koronavirus pandemiyası ilə mübarizə də Azərbaycan öz iradəsini, gücünü, həmrəyliyi ortaq qoyaraq nəyə qadir olduğunu sübut etdi. Belə bir zamanda Azərbaycan dövləti əhalinin sosial rifahının və onun daim yüksələn xətt üzrə inkişafına nail olunmasını diqqətdə saxlayır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı və digər rəsmi sənədlər Prezident Cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalətin dayandığının göstəricisidir.

SOSIAL CƏHƏTDƏN HƏSSAS ƏHALİ QRUPLARINA DÖVLƏT QAYĞISI DAVAMLIDIR

Həyata keçirilən davamlı tədbirlər nəticəsində şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına dövlətimiz tərəfindən qayğı və diqqət davamlıdır. Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı



üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırılması fikirlərimizi əsaslandırır.

Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 5 fevral 2021-ci il tarixli Sərəncamı ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addım oldu.

Azərbaycanda aparılan sosialyönümlü siyasət, əhalinin öz güzəranını təmin etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaradıb. Sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır ki, bu da ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu əks etdirən amillərdir. Aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb.

MÜASİR AZƏRBAYCANIN SİMASINI ƏKS ETDİRƏN MƏRKƏZ

Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müntəzəm bəy-nəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, elçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. DOST adlanan daha bir innovativ xidmət növü də vətəndaşlarda məmnunluq yaradıb. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verir. 2025-ci ilə kimi ölkə ərazisində, ümumilikdə, 31 DOST mərkəzi açılacaq və bununla da Azərbaycanın bütün ərazisi və bütün vətəndaşları DOST xidmətləri ilə əhatə olunacaq. Bu xidmətlərə ehtiyac duyan hər kəs ondan asanlıqla yararlanacaq. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə,

yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yeni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək".

AZƏRBAYCANDA GENDER SIYASƏTİ MÜASİR DÖVRÜN TƏLƏBLƏRİNƏ UYGUN HƏYATA KEÇİRİLİR

Qeyd etdiyimiz kimi, Dünya Sosial Ədalət Günü bu və ya digər məsələlərlə yanaşı, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi də daşıyır. Bütün dünyaya inkişaf modelini təqdim edən ölkəmizdə gender bərabərliyi də nümunədir. Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub. Müasir dövrdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sisteminə fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar.

Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son 17 ildə beynəlxalq təcrübə də dərinlən öyrənilib. Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə edib. Azərbaycan qadınının ictimai-siyasi fəallığı artıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolu güclənib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb. Hazırda ölkədə onlarla qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Bu gün ölkəmizdə mövcud olan vəziyyət Azərbaycanda sosial ədalət prinsipinin mövcudluğunu təsdiqləyir. Dünyanın bir parçası olan Azərbaycanda da Dünya Sosial Ədalət günü qeyd olunur.

N. ƏLƏDDİNQIZI

YAP Quba rayon təşkilatı tərəfindən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlər davam etdirilir. Aksiya çərçivəsində 23 fevral 2021-ci il tarixdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və təşkilatın fəal qrup üzvləri Vətən müharibəsində şəhid olmuş rayonun Paşaoba kəndindən olan Əhmədov Əsgər Əhmədkişi oğlunun ailəsini ziyarət ediblər.

Şəhid ailəsinin problemləri ilə maraqlanıb və səlahiyyətləri daxilində problemlərin həlli üçün köməklik göstərəcəklərini bildiriblər. Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhid-



Azərbaycan dövləti şəhidlərin xatirəsini daim uca tutur

lərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz canından, canından keçiblər. Şəhidlik zirvəsinə ucalıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ziyarət

olunan şəhid ailəsinə YAP Quba rayon təşkilatı adından ərzaq yardımı olunub.

Nəzakət



Azərbaycanda koronavirusdan 176 nəfər sağalıb, 223 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 176 nəfər müalicə olunaraq sağalıb, 223 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət

çıxmış 2 nəfər vəfat edib. Hazırkı dövrdə ölkəmizdə 223 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 12 nəfər müalicə olunaraq sağalıb, 3204 nəfər vəfat edib. Aktiv xəstə sayı 2208 nəfərdir. Ötən müddət ərzində 2 milyon 563 min 101 test aparılıb. Bugünkü test sayı isə 8043-dür.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 23.02.2021
Ümumi yoluxmaların sayı	2233424
Yeni yoluxmaların sayı	223
Ümumi sağalmaların sayı	228012
Yeni sağalmaların sayı	176
Aktiv xəstə sayı	2208
Ümumi test sayı	2563101
Yeni test sayı	8043
Ümumi ölənlərin sayı	3204
Yeni ölənlərin sayı	2

Milli Məclisin növbəti plenar iclası keçirilib

Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə cari məsələlər müzakirə olunub. Müzakirələr zamanı deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadarai, Müşfiq Məmmədli, Hicran Hüseynova, Azər Badamov, Ramil Həsən, Əli Məsimli, Zahid Oruc, Müşfiq Cəfərov, Tahir Kərimli, Fazil Mustafa və Cavid Osmanov seçiciləri narahat edən məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, iclasın gündəliyinə 22 məsələ daxildir. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsidir. Sədr bildirib ki, Məhkəmə-Hüquq Şurası haqqında Qanunun 6-cı maddəsinə görə Şuranın bir üzvü Milli Məclis tərəfindən təyin edilir. Ötən 5 il ərzində Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasında Milli Məclisi layiqincə təmsil edib. Milli Məclisin sədri bu mühüm vəzifədə uğurlu fəaliyyətinə görə Ziyafət Əsgərova deputatlar adından təşəkkür edib.

Sədr bildirib ki, indi isə rotasiya qaydasında növbəti müddət üçün Məhkəmə-Hüquq Şurasının yeni üzvünü təyin etməliyə. Bu vəzifəyə Milli Məclisin deputatı Nizami Səfərovun namizədliyi irəli sürülüb. Nizami Səfərov tanınmış alim və təcrübəli hüquqşünasdır, hüquq elmləri doktorudur. Hüquq məsələlərinə dair bir sıra monoqrafiya və məqalələrin müəllifidir, ikinci dərəcə dövlət müşaviridir. 1989-1994-cü illərdə Nizami Səfərov Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, şöbə müdiri olub, Ədliyyə Nazirliyi sisteminə müxtəlif vəzifələrdə işləyib. O, 1994-2019-cu illərdə Milli Məclisin Aparatında çalışıb, 20 ildən artıq dövrdə İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri olub. 2020-ci ilin fevralında o, Altıncı çağırış Milli Məclisin deputatı seçilib, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və İntizam komissiyasının üzvüdür.

Məsələ barədə deputat Razi Nurullayevin fikirləri dinləndikdən sonra N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

Sonra gündəliyin ikinci məsələsi - "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənim-sənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsi haqqında əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. Bildirib ki, sənəd beynəlxalq hüquq normaları əsasında hazırlanıb. Qeyd olunub ki, bu sənəd Azərbaycan və türkmən xalqlarının rifahının daha da yüksəlməsinə xidmət edir. Bildirilib ki, bununla bağlı ayrıca Saziş hazırlanacaq və imzalanaacaq.

Anlaşma Memorandumu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Sə-



məd Seyidov da fikirlərini bölüşüb. Bildirib ki, tarixi əhəmiyyət kəsb edən bu sənəd diplomatik nöqtəyi-nəzərdən həm Azərbaycanın, həm də Türkmənistanın böyük uğurudur. Bu anlaşma Azərbaycanın strateji hədəflərinə yönəlmiş bir sənəddir. Anlaşma Memorandumu səsə qoyularaq təsdiqlənib. Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 11 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

"Normativ hüquqi aktlar haqqında" Konstitusiyaya qanununda dəyişiklik edilməsi barədə Konstitusiyaya qanununun layihəsi (üçüncü oxunuş) barədə birinci vitse-spiker, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Bildirib ki, məsələ barədə əvvəlki oxunuşlarda geniş məlumat verilib. Qeyd edib ki, bu dəyişiklik Azərbaycanın hüquq sisteminin inkişafından irəli gəlir.

"Normativ hüquqi aktlar haqqında" Konstitusiyaya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiyaya qanununun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra sədr diqqətə çatdırıb ki, Konstitusiyaya əsasən, Konstitusiyaya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Konstitusiyaya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. İkinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Bizim indi qəbul etdiyimiz Konstitusiyaya qanunu layihəsi imzalanmaq üçün Prezident İlham Əliyevə təqdim ediləcək və 6 ay sonra yenidən müzakirəyə çıxarılaçaq.

Sonra plenar iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu Qanun birinci və ikinci oxunuşlarda müsbət dəyərləndirilib. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Belə-

liklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

Deputatlar Mələhət İbrahimqızı və Azay Quliyevin fikirləri dinləndikdən sonra layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, Məcəllədə edilən dəyişiklik Azərbaycanda qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində yeni tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Ötən iclaslarda deputatların verdikləri təkliflərin çoxu nəzərə alınıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəlikdəki növbəti iki məsələ mahiyyətə bir-biri ilə bağlıdır. Üçüncü oxunuşda müzakirəyə çıxarılmış hər iki məsələ - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının ərazisində döviyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edib ki, dəyişikliklərə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qanunlara və müvafiq siyahılara daxil edilib. Bununla da həmin maddələrin döviyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq.

yətinə səbəb olacaq.

Əminə Ağazadə ötən iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Sədr diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi də mahiyyətə bir-birilə bağlıdır.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov üçüncü oxunuşda müzakirəyə çıxarılmış "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi və İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanunda edilən dəyişikliklərin əsas məqsədi yol hərəkəti və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. Sonra ayrı-ayrılıqda səsə qoyulan hər iki qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

"Notariat haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Bildirilib ki, qanundakı yenilik vətəndaşın vəziyyətini yüngülləşdirmək məqsədi daşıyır. Deputatlar qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər.

Sonra iclasda "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələyə baxılıb. Layihəni təqdim edən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli notariat xidmətlərinin göstərilməsi sahəsində bəzi rüsumların azaldılmasının və ya ləğv edilməsinin çox müsbət addım olduğunu vurğulayıb. Layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

İclasda "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, təklif olunan qanunun mahiyyəti bundan sonra işsizlikdən sığorta haqqı təyin edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemin-

Milli Məclisin növbəti plenar iclası keçirilib

dəki məlumatlara istinad olunmasıdır. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) layihəni mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirib ki, qanuna edilən dəyişikliklər ictimai varidatı daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması və dövlət qeydiyyatına alınmış əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi kimi mühüm məsələləri nəzərdə tutur. Layihə səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

Sədr diqqətə çatdırıb ki, bununla da üçüncü oxunuşda olan məsələlərin müzakirəsi başa çatdı. Növbəti iki qanun layihəsi də mahiyyətə bir-birilə bağlıdır.

Regional məsələlər komitəsinin üzvü Səttar Möhbəliyev gündəlikdəki növbəti iki məsələni təqdim edib. Məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilir. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir. Qeyd edilib ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulur.

Bildirilib ki, bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə aparılır. Deputat Cəbi Quliyevin fikirləri dinləndikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Bildirilib ki, dəyişiklik dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır. Layihə səsə qoyularaq qəbul olunub.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Bildirib ki, layihədə Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi məsələləri, əmək münasibətləri prosesində mülki-hüquqi müqavilələrin hansı hallarda rəsmiləşdirilməsinin yolverilməz olduğu, həmçinin əmək müqaviləsi ilə bağlı meyarlar müəyyənəşdirilir.

Layihə barədə deputatlar Razi Nurullayev, Vüqar İskəndərov, Səttar Möhbəliyev, Sevinc Hüseynova, Rəşad Mahmudov, Tahir Mirkişili və Fəzil Mustafə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər. Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

nuşda qəbul edilib.

Azərbaycan Respublikasının İnzibati Xəttar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, dəyişikliyin məqsədi qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində elektron nəzarət imkanlarının gücləndirilməsidir. Layihə səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.

İclasda “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələ (birinci oxunuş) müzakirəyə təqdim edilib.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verərək diqqətə çatdırıb ki, dəyişikliyə görə, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək. Sayğacları qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.

Qanun layihəsi barədə danışan deputatlar Fəzil Mustafa, Razi Nurullayev, Elman Nəsirov su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar. Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov məlumat verib.

Bildirib ki, dəyişiklik Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir. Deputat İltizam Yusifovun layihə barədə fikirləri dinləndikdən sonra sənəd ikinci oxunuşda qəbul edilib.

Sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, cənab Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılmışdır. İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar

aradan qaldırılır. Layihə barədə deputat Məlahət İbrahimqızının fikirləri dinlənilib və sənəd ikinci oxunuşda qəbul edilib.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verərək diqqətə çatdırıb ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub. Bununla da Milli Məclisin yaz sessiyasındakı növbəti plenar iclası başa çatıb.

Rəfiqə Kamalqızı

1600 erməni hərbcisi hələ də itkindir

İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbcilərlə bağlı yeni statistika açıqlanıb. “İki sahil” xəbər verir ki, Əsgərlərin Sığortalanması Fondunun direktoru Varujan Avetikyan bildirib ki, döyüşlərdə iştirak edən 1 600 hərbcidən hələ də bir xəbər yoxdur və onlar itkin düşmüş sayılırlar.

“Fevralın 10-dan başlayaraq itkin düşmüşlərin ailələri onların yaxın qohumunun itkin düşmüş kimi tanınması üçün məhkəməyə müraciət edə bilərlər. İtkin düşmüşlərin yaxınları məhkəməyə müraciət etmək üçün prokurorluğun Vəkil Palatasının xidmətindən pulsuz yararlanı bilərlər”, - fond rəhbəri deyib.



Akob Caqaryan: “Ermənistan təyyarəsi qaçırılıb”



Ermənistan dünya aviasiyasının “qara siyahısında” yerini möhkəmləndirir. SİA armenianreport.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin keçmiş müşaviri Akob Caqaryan öz Facebook səhifəsində yazıb. Ermənistanın baş nazirinin keçmiş müşaviri erməni təyyarəsinin qaçırılması barədə məlumat verib.

“21 fevral tarixində Ermənistan Mülki Aviasiya Komitəsinə Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş İdarəsindən EK-FAA erməni qeydiyyat nömrəli Boeing-737 təyyarəsinin qaçırılması ilə bağlı telegram daxil olub. Tallindən qalxan təyyarənin İrəvana enməli imiş. Ancaq bunun əvəzinə havada, texniki xidmət üçün Əmirliyə getmək qərarı verilib. Amma “texniki nasazlıq üzündən” təyyarə Tehrana enib. Bu erməni təyyarəsinin qaçırılmasıdır? Yaxud, bu, Ermənistanın mülki aviasiyasında başqa bir fırıldaqqılıqdır, yoxsa sərişsizlik?”, deyərək sual edilir.

Mülki Aviasiya Komitəsi də bu suallara Facebook səhifəsində cavab verib. “22 fevral 2021-ci il tarixində mətbuatda “Boeing 737” təyyarəsinin qaçırılması barədə xəbərlərin yayılması ilə əlaqədar Mülki Aviasiya Komitəsinin təyyarənin olduğu yerdən xəbərdar olduğunu və hal-hazırda müvafiq dövlət aviasiya orqanları ilə sıx əməkdaşlıq etdiyini qeyd etməyi lazım bilir”, deyərək Mülki Aviasiya Komitəsindən bildirilib. İstintaq başa çatdıqdan sonra əlavə məlumat verəcəyi qeyd olunur.

İnam Hacıyev

İrəvanda polisə müxalifətçilər toqquşdu: xəsarət alanlar var

Ermənistanın hökumət binası qarşısında toplaşan müxalifətçilər baş nazir Nikol Paşinyanın binaya girişini əngəlləyə bilmədikləri görə aksiyalarını şüarlar çağırmaqla davam etdirmək qərarına gəliblər. SİA xəbər verir ki, erməni telegram kanalları polislin aksiyacıları qarşı amansız davranması barədə videogörüntülər paylaşırlar. Olaylar zamanı KİV əməkdaşlarına qarşı da aqressiya müşahidə olunub. Belə ki, Sputnik Armeniya agentliyinin operatorunun və jurnalistinin xəsarət aldıkları bildirilir.

Həmçinin, Daşnaksyutyunun ali orqanının nümayəndəsi, “Vətənin xilasına naminə” hərəkatının koordinatörü İşxan Saqatelyanın da polisə müqavimət göstərdiyi zaman xəsarət aldığı vurğulanır.

Rövşən RƏSULOY



Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması bu və ya digər şəkildə bu regionların sənayeləşməsi və ya regionda aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektoru da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni realiaqlar formalaşdırır.

Mobil rabitenin və internetin genişlənməsi, abunəçilər arasında smartfon istifadəçilərinin sayının artması, “Əşyaların İnterneti” (IoT), “Big Data”, 3D çap, “Blokçeyn”, “Süni İntellekt” (AI), kvant texnologiyaları, kiber-fiziki sistemlər və s. kimi texnologiyaların yaranması bu gün iqtisadi sistemin və cəmiyyətin inqilabi şəkildə dəyişməsi üçün material bir bünövrəni formalaşdırıb.

Vətən müharibəsində böyük qələbədən və torpaqlarımızın erməni işğalından azad olunmasından sonra Azərbaycanın qarşısında Qarabağın bərpası və regionun iqtisadi inkişafının təmin olunması kimi mühüm işlər durur.

Bu tapşırığı yerinə yetirmək üçün bölgənin nəyə ehtiyac duyduğunu düşünmək lazımdır. Mənim subyektiv fikrimə görə, bölgəyə ilk öncə onu bərpa edə biləcək əhali lazımdır. Çoxları qeyd edə bilirlər ki, əhalinin bu torpaqlara qayıması üçün evlər tikilməlidir, kommunal və yol infrastrukturunu, iş yerləri yaradılmalıdır. Artıq regionun iri aqrar və turizm mərkəzinə çevrilməsi haqqında təkliflər irəli sürülür. Lakin evlər və yuxarıda sadalanan infrastruktur, fikrimcə, ikinci dərəcəli amillərdir. Regiona onu bərpa edəcək, Qarabağda yaşayacaq gənclər lazımdır.

Artıq müasir gənclər rəqəmsal trendlərin təsiri altında düşüncə tərzlərini tamamilə dəyişiblər. Bu gün onlar məhz yüksək texnologiyaların təsiri altında formalaşan yeni sahələrdə çalışmağa həvə

göstərir, rəqəmsal imkanların geniş olduğu sferalarda özlərini reallaşdırmaq barədə düşünürlər. İnternet və internet üzərindən çalışan ən müxtəlif rəqəmsal bağlantı imkanları bu gün daim onlayn həyata alışmış “rəqəmsal gənclər” üçün ilkin ehtiyaclardandır. Bu baxımdan məhz rəqəmsal infrastruktur yeni nəsil “rəqəmsal gənclər” üçün mühüm əhəmiyyət kəsb edir və belə bir ilkin ehtiyac duyulan infrastruktur olan yerdə gənclər yaşayacaq və quruculuq fəaliyyəti ilə məşğul

tik zonaların yaradılması üçün regionu rəqəmsal sənaye nöqteyi-nəzərindən bugünkü realiaqlara uyğun hazırlamaq lazımdır. Bütün bu sahələr isə gənclərsiz inkişaf edə bilməz, gənclər isə öz növbəsində müasir texnologiyalar olmadan regionun inkişafında iştirak etməyəcəklər. Bundan əlavə, regionda gənc nəslin olmaması regionu özünümüdafiə nöqteyi-nəzərdən də həssas edə bilər.

Qeyd etmək lazımdır ki, hökumət də regionun gələcək inkişafın

yaratmaq lazımdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii və insan resursları, eləcə də ölkə başçısı, cənab Prezident İlham Əliyev tərəfindən son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar buna imkan verir.

Xatırladaq ki, ölkə bu istiqamətdə addımlar atır. Ölkədə rəqəmsallaşma və dayanıqlı rəqəmsal infrastrukturun qurulması, eləcə də regionda yeni rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində ən mühüm addımlar

də inkişaf üçün imkanlar vardır.

Hal-hazırda “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə fiber-optik kabel xətlərinin çəkilməsi layihələri başlanılıb. Paralel olaraq, ölkə daxilində də fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi icra olunur. Xətlərin çəkilməsi layihəsi infrastrukturun modernləşdirilməsi çərçivəsində dəmir yolu xəttinin qoruyucu zolağı boyunca aparılır. Bu proses çərçivəsində “AzerTelecom” fəal şəkildə “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edir. Layihənin həyata keçirilməsi qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel şəbəkəsinin formalaşmasına impuls verəcək.

Ümumilikdə, proqramın həyata keçirilməsi Azərbaycanın təkə Cənubi Qafqaz üçün deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün daha geniş mənada rəqəmsal xidmətlər mərkəzi olmasına imkan verəcək. Yeni İnternet mübadiləsi nöqtəsi olaraq, London, Frankfurt, Sofia, İstanbul, Moskva, Amsterdam və Dubay kimi daha inkişaf etmiş mərkəzlərlə yanaşı, Bakı 1,8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq. Bu gün sözügedən proqram azad edilmiş torpaqların bərpa edilməsi üçün optimal qalıbdır.

Artıq bölgənin inkişafını sistemli və ardıcıl şəkildə həyata keçirmək istiqamətində işləmək qalır. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, bu inkişaf istiqaməti mümkün variantlardan biri deyil, yeganə doğru olanıdır. Lakin əgər biz regionun inkişafında intensiv rəqəmsallaşma şəraitində yüksək texnologiyaları tətbiq etməsək, bu inkişafa “rəqəmsal” gəncləri cəlb etməsək, bu zaman biz Qarabağın inkişafında ləngimələri görə və regionun davamlı şəkildə subsidiyalardan asılı olması ilə üzləşə bilərik.

Fuad Allahverdiyev
“AzerTelecom” MMC-nin Direktorlar Şurasının Sədri
“Azerbaijan Digital Hub” proqramının rəhbəri



olacaqlar.

Bu da o deməkdir ki, ilk öncə regionun rəqəmsal inkişafına nəzər yetirmək vacibdir. Qarabağda qabaqcıl rəqəmsal texnologiyaların, genişzolaqlı internetin tətbiqi zəruridir ki, gələcəkdə digər iqtisadi sahələrin inkişafı rəqəmsal texnologiyaların və rəqəmsallaşmış iqtisadiyyatın köməyi ilə gerçəkləşsin. Burada İnternet dedikdə, İnternetə qoşulma deyil, İnternet özündə bir sənaye növü olaraq nəzərə alınmalıdır. O sənaye növü ki, özündə bir neçə bazarları və inkişaf istiqamətlərini birləşdirir.

Analogiya aparsaq, qədim dövrdən bütün yaşayış məntəqələri yaşamaq üçün zəruri olan su mənbələrinin ətrafında tikilirdi. Qədimdə bütün müharibələr su mənbələrinə sahib olmaq üçün aparılırdı. Bu gün bizim yaşamaq üçün zəruri olan “suyumuz” - İnternet və qabaqcıl texnologiyalardır. Məhz bu yüksək texnologiyalar Qarabağın inkişafında mühüm rol oynayacaq. Müasir günümüzün tələbi və həqiqəti ondan ibarətdir ki, regionda gələcəkdə aqrar və turis-

da yeni tendensiyaların və rəqəmsal texnologiyaların istifadəsinin vacibliyini anlayır. Ölkə Prezidenti cənab İlham Əliyev hesab edir ki, erməni işğalından azad olunmuş torpaqlar “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsasən bərpa olunmalıdır. Bu məsələni cənab Prezident yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevi bu vəzifəyə təyin edən zaman videokonfrans formatında keçirdiyi qəbul zamanı bildirib. Dövlətimizin başçısı bildirib ki, bu işlər indidən planlaşdırılmalıdır ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun: “Bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.

Prezident İlham Əliyev bərpa olunan enerji mənbələri və aqrar-sənaye kompleksi sahəsində qabaqcıl texnologiyaların istifadəsinin gələcək perspektivlərini də qeyd edib. Ölkə başçısının sözlərinə görə, azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf rayonları olmalıdır.

Bütün bunlar üçün ilk növbədə zəruri zəmini, yeni ilkin rəqəmsal infrastrukturunu hazırlamaq, məhz yüksək texnologiyalar istiqamətində azad edilmiş torpaqları inkişaf etdirməyə imkan verəcək bazanı

dan biri ölkəmizi global İnternet şəbəkəsinə qoşan “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Proqram üç əsas blokdan (mərhələdən) - “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Asiya və Avropa arasında Azərbaycan vasitəsilə global fiber-optik infrastrukturun yaradılması; “Google”, “Amazon”, “Alibaba”, “Tencent”, “Apple”, “Netflix”, “Facebook”, “Microsoft”, “Baidu” və digər dünya provayderləri üçün global Data Mərkəzin yaradılması; Azərbaycanda və bütün dünyada regionda rəqəmsal ekosistemin formalaşdırılmasından ibarətdir.

Qeyd etmək lazımdır ki, hələ keçən əsrin 90-cı illərinin ortalarından Ümummilli lider Heydər Əliyev tərəfindən Avropa və Asiya arasında Azərbaycandan keçən telekommunikasiya dəhlizinin yaradılması üzrə layihə təşəbbüsü irəli sürülüb. Bu gün Ümummilli liderin həmin təşəbbüsü “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi şəklində reallaşdırılır və Azərbaycanın rəqəmsallaşma sahəsində inkişafı üçün yeni üfüqlər açır. Tarixi İpək Yolunun yerində reallaşdırılan global “Rəqəmsal İpək Yolu” layihəsi təkə Azərbaycanı deyil, həm də qitələri birləşdirən yeni telekommunikasiya dəhlizinin keçəcəyi ərazilər vasitəsi ilə Avropa və Asiya ölkələrinə

İşsizlikdən sığorta ödənişi ilə bağlı yeniliklər

İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir. Bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik Milli Məclisin iclasında səsverməyə qoyulub. Qanunun qüvvədə olan variantına əsasən, işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

Təklif olunan qanun layihəsi sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləğinin nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminə sığortaolunanın sığorta haqları üzrə hesabatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən edilməsini nəzərdə tutur.


Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatların avtomatlaşdırılmış qaydada əldə olunması təmin olunur. Nəticədə sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaeden tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır. Layihə üçüncü oxunuşda qəbul edilib.



Avqustun sonuna qədər “Zəfər yolu” istifadəyə veriləcək

Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırıdır. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O, bildirib ki, yolun 61 kilometrlik hissəsi tam olaraq mənadan təmizlənməyib: “Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər “Zəfər yolu” istifadəyə veriləcək”.



Twitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı

Twitter sosial şəbəkəsi manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan 373 hesabı blokladı. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət İranla əlaqəli 238 hesabı və Rusiya ilə əlaqəli 100 hesabı blokladığını açıqlayıb.

Həmçinin, fəaliyyətləri Azərbaycana qarşı yönəlməmiş Ermənistanla əlaqəli olan 35 hesab şirkət tərəfindən bloklanıb.



Ermənistanın növbəti “xəritə” təxribatı - vandallığın, barbarlığın təsdiqi...

Prezident İlham Əliyev: “Minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək”

Ermənistanın Azərbaycan-na qarşı təxribatları davamlı və məqsədyönlü olsa da, nəticədə Azərbaycan qalib ölkə, işğalçı ölkə isə kapitulyasiya aktına imza atmış məğlub dövlət oldu. Bu gün yenə də Ermənistan öz xislətini göstərməkdədir. Belə ki, müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbəttə, bu, Ermənistan tərəfinin növbəti yalanıdır. Bu, işğalçı ölkənin nə birinci, nə də sonuncu yalanıdır. Məqsəd isə bəllidir: mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.

Prezident İlham Əliyev öncə minatəmizləmə işlərinin aparılmasını, bununla da qısa müddət ərzində bərpa işlərinin aparmaqla ərazilərə azərbaycanlıların qayıdışını tezləşdirməkdir. Cari ilin fevral ayının 4-də Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərək bu məsələnin çox vacib və daha məsuliyyətli olduğunu deyib: “Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir”.

Prezident İlham Əliyev onu da bildirib ki, indi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir: “Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər”.

Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir

Məlum olduğu kimi, 10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanır. Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatlarını dayandıraraq, növbəti mərhələnin isə dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Qarşı tərəf isə üçtərəfli bəyanatın icrasını müəyyən qaydada təmin etsə də, özlərinin cinayətkar əməllərindən əl çəkmir, Ermənistan işğaldan azad olunmuş torpaqlarımızda minalanmış ərazilərin xəritəsini təqdim etmir. İşğalçı ölkə bununla beynəlxalq konvensiyalara uyğun olaraq belə bir məsələnin həll etməməsindən dinc insanların ölməsi

“Ermənistan heç bir zaman beynəlxalq hüquqa və müharibə qanunlarına əməl etməyib. Nə BMT Təhlükəsizlik Şurasının qərarlarını, nə ATƏT-in, nə də Avropa Şurasının qərarlarını yerinə yetirməyib. Adi insan haqları qaydalarına əməl etməyiblər”



və xəsarət alması hərbi cinayətdir. Minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və bu ərazilərin minalanması erməni hərbiçiləri tərəfindən 30 il ərzində aparılıb. Təbii ki, minalanmış hər bir ərazinin xəritəsi mövcuddur. Əgər xəritə mövcud olmasaydı, bu illər ərzində ermənilərin də minaya düşməsi halları baş verərdi. Əgər baş verməyibsə, bu onlarda haralar minalandığı barəsində dəqiq sxemlərin olmasından irəli gəlir. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcək. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən susqunluqla keçir. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı növbəti hərbi cinayətlərdir.

Onu da qeyd edək ki, qardaş Türkiyə və İngiltərə ölkəmizə köməkliklərini göstərməyə başlayıblar. Məlum məsələdir ki, Azərbaycan Ermənistanın cavabını başqa sahələrdə də verə bilər. Hərbi ekspertlərinin sözlərinə görə, əslində, atəşkəs elan olunandan sonra işğalçı ordu əlində olan minaların basdırılmasına aid xəritələri sülhməramlılara və Azərbaycan tərəfinə təqdim etməli idi. Vermədiyi halda əks halda bu hərbi cinayət hesab olunur.

İqor Korotçenko:

“Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”

“Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”. Bu barədə Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: “Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”. Ekspertin sözlərinə görə, minalanmış ərazilərin xəritəsi olmadan bu proses çox gecikə bilər.

Emin Həsənlı: “Bu ölkə beynəlxalq məhkəməyə verilməlidir”

“Ermənistan heç bir zaman beynəlxalq hüquqa və müharibə qanunlarına əməl etməyib. Nə BMT Təhlükəsizlik Şurasının qərarlarını, nə ATƏT-n, nə də Avropa Şurasının qərarlarını yerinə yetirməyib. Adi insan haqları qaydalarına əməl etməyiblər”. Bu fikri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənlı bildirib.

Ekspert qeyd edib ki, Ermənistanla hüquq, mədəniyyət, əxlaq, qayda-qanun sözləri bir cümlədə işlədilə bilməz. Bunu keçən illər, müddət özü sübut edib. Bütün hərbiçilər bilir ki, minanı ancaq o sahə üzrə ixtisaslaşmış hərbiçilər basdırırlar və istehkamçıların isə konkret xəritələri olur, o xəritələr tərtib edilir və hərbi hissələrin, müdafiə nazirliyinin arxivində qalır, arxivləşir, hansı ərazilərdədir, hansı sayda basdırılıb, məsafə nə qədərdir onlar hamısı işarələnir. Heç zaman minalar özbaşına əraziyə basdırıla bilməz. Ona görə ki, həmin dövlətin, həmin ordunun, həmin hərbi hissənin əsgərləri, vətəndaşları o minaya düşə bilərlər. Ona görə də o minalar basdırılanda müxtəlif işarələr də qoyulur və Ermənistanda da bu xəritələr var. Təəssüflər olsun ki, Ermənistan bu boyda cəzalandırıldıqdan sonra yenə ağillanmaq istəmir. Həm də istəyir ki, bölgədə normal münasibət qursun qonşularla. Bu da onu göstərir ki, Azərbaycan dövləti daha da güclənməlidir və bütün problemləri öz gücümüzə, öz dövlətimizin gücünə, öz xalqımızın gücünə özümüz həll etməlidir. Azərbaycan güclü dövlətdir, xalqımız qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin, yaralarımızın tez bir zamanda sağlmasını arzu edirəm”.

Ekspertlər çağırışlar edərək bildirirlər ki, minalar hələ də can alır, təmizlənməmiş ərazilərə getmək olmaz. Doğrudur, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Torpaqlarımız əsasən işğaldan azad edilib. Lakin 30 ilə qədər işğal altında olmuş ərazilər minalanıb. Ateşkəs başlandıqdan sonra da münafişə bölgəsində minaya düşərək həyatını itirən və yaralanan hərbiçilərimiz var. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir. Və Ermənistan bil-məlidir ki, Ermənistanın Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir və bunun da cəzasını çəkəcək. Çünki 30 illik işğal altında olan torpaqlarımız Ali baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti ilə ərazi bütövlüyümüz bərpa olunan Qarabağ Azərbaycandır! Qələbə nidasını qoyduğu, bu məsələdə də Qalib olacaq, torpaqlarımız tezliklə minalardan təmizlənəcək, beləliklə, vətəndaşlarımız inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda biləcəklər.

RƏFİQƏ HÜSEYNOVA



RÖVSƏN

rovsen.rasulov@mail.ru

Ağıllansınlar və xəritələri versinlər, vaxt getdi..!

Növbəti erməni həyasızlığı bu dəfə qondarma “dqr”in saxta və antikonstitusional “fövqəladə hallar nazirliyi” tərəfindən sərgilənib. Rusiya sülhməramlılarının nəzarəti altında var-gəl edən quldur rejimin “nazirliyi” şikayət edib ki, müharibə nəticəsində nəzarətlərindən çıxmış (işğaldan azad olunmuş R.R.) ərazilərdə hərbiçilərinin meyitlərini, ya da qalıqlarını axtarmalarına qadağa qoyulub.

Beləliklə, müharibədən sonra yalnız bir işlə - meyit axtarmaqla məşğul olan separatçıların “fhn”i şikayət edir ki, artıq fevralın 15-dən başlayaraq Azərbaycan tərəfi heç bir şərh və izah etmədən erməni axtarış-xilasətmə qruplarına öz ərazisində fəaliyyət aparmalarına icazə vermirdi. Hətta bununla bağlı sülhməramlılar kontingentinin rəhbərliyinə, eləcə də beynəlxalq təşkilatlara belə müraciətlər edilib, qadağanın tətbiqinə görə ermənilərin “narahat” olduqları məlum olub. Yaxşı, bəs realıqda nə baş verir? Yaxud necə ola bilər ki, Azərbaycan hökuməti uzun illər torpaqları işğal altında saxlamış, ərazilərimizi dağıtmış, insanlarımızı yurduvalarından didərgin salmış, qətlə yetirmiş, soyqırımı törətmiş işğalçılara, terrorçılara, separatçılara məhz humanizm prinsiplərini əsas götürməklə axtarış işlərinin aparılmasına icazə verdiyi halda, birdən-birə bu icazəni aradan qaldırdı və qadağa tətbiq etdi? Axı Azərbaycan tərəfi müharibə bitir-bitməz axtarış-xilasətmə işlərinin aparılması üçün təşəbbüs irəli sürmüşdü və nəticədə bir neçə həftə ərzində erməni ordusunun 1485 hərbiçisinin meyitləri qarşı tərəfə təhvil verilmişdi. Belədirsə, işlər nəyə görə aniden dayandırıldı? Bakının öz qərarına yenidən baxması səbəbi nədən yarandı? Belə bir informasiyalar var ki, axtarış-xilasətmə işləri əsasən pis hava şəraitinə görə dayandırılıb - kəskin şaxtalar və sürəkli yağın güclü qar bu kimi işlərin həyata keçirilməsinə çətinlik yaradır.


Digər tərəfdən, əgər Azərbaycan tərəfi həqiqətən də axtarış-xilasətmə işlərinə mane olmaq istəsəydi, ümumiyyətlə əvvəlcədən təşəbbüslə çıxış etməzdi, həmçinin yüzlərlə düşmən qalıqlarını qarşı tərəfə verməzdi. Bundan əlavə, havva şəraitinin kəskin pisləşməsi yalnız axtarış-xilasətmə işlərinə deyil, həm də sonsuz görünən minalanmış ərazilərin təmizlənməsinə də ciddi maneələr yaratmağa başladı. Sırr deyil ki, işğaldan azad olunan ərazilərimizin demək olar ki, hər qarışı minalarla basdırılıb. Bütün əhali yaşayan məntəqələr, rayonların mərkəzlərinə aparan yollar, qəsəbələr minalanıb və artıq müharibədən sonrakı müddətdə istər hərbiçilərimiz, istərsə də mülki vətəndaşlarımız mina tələlərinə düşərək ya həyatlarını itiriblər, ya da ağır dərəcəli bədən xəsarətləri alaraq ömürlük əlil qalıblar. Baxmayaraq ki, hərbiçilərimiz minaların təmizlənməsində, eləcə də digər görülməli işlərdə yaxından iştirak edirlər və həyatlarını maksimum risklərə atırlar, amma bütün bunlar yaranmış problemin birdəfəlik aradan qalxmasına şərait yaratmır. Və bu məsələdə üzə çıxan amil erməni tərəfinin müvafiq orqan və strukturlarının obyektivlikdən kənar fəaliyyətləridir. Yeni erməni tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək fikrində olmadığını açıq-aydın, heç bir səbəb göstərmədən nümayiş etdirməyə başlayıb. Bu fakt isə azərbaycanlı hərbiçilərin demək olar ki, hər gün real ölümə üz-üzə qalmaları gerçəkliyini ortaya qoyur. Hətta belə demək mümkündürsə, erməni meyitlərinin axtarışları davam etdiyi müddətdə azərbaycanlı hərbiçilərimiz minalara düşərək həyatlarını itiriblər.

Azərbaycanın erməni tərəfinə etdiyi müraciətlərinə isə məntiqsiz cavablar verilir və hər dəfə müxtəlif bəhanələr irəli sürülür. Bütün bunların arxasında dayanan daha bir faktor erməni məkri, erməni kini və erməni həyasızlığıdır. Halbuki... Halbuki bu gün axtarışların dayandırılmasını “qeyri-humanizm”, “qəddarlıq” kimi car çəkən ermənilər konvensiyalardan, hüquqlardan dem vurarkən unudurlar ki, bu qanunları pozanlar elə onları özləridir. Paşinyan hökuməti itkin düşmüş erməni hərbiçilərinin valideynlərinin təzyiqinə tab gətirməyərək, məhz Azərbaycana müraciət etdi, yalvardı ki, meyitlərin tapılaraq verilməsinə şərait yaradılsın və nəticədə 1485 hərbiçinin meyiti düşməyə verildi. Bu misliyə isə başa çatmayıb və davam etdirilə bilər. Ancaq Ermənistan rəhbərliyi və onun Qarabağdakı marionetinin ümumiyyətlə vecinə deyil ki, artıq onlarla azərbaycanlı minalanmış ərazilərdə həyatlarını itiriblər və həmin təhlükə bu gün də davam edir!

Bu gün Qarabağda müharibə başa çatsa da, onun müharibə fəsadları qalır, hətta bunu müharibənin bitməməsi kimi də qələmə almaq olar. Gənclərimiz həyatlarını itirir və yenə də Ermənistanın günahı üzündən. Əgər erməni tərəfi mina xəritələrini təqdim etmirsə, demək sülh istəmir və qarların ərimsinə, havaların mülayimləşməsinə də elə çox zaman qalmayıb. Sülh istəmədiyini açıq-aydın göstərən Ermənistan bunu unutmamalı və hələ də zamanının olmasını nəzərə alaraq özünü daha çətin vəziyyətə salmamalıdır. Çünki Azərbaycanın səbri tükənəndə çox pis tükənir, hətta daha çox pis. Ağıllansınlar və xəritələri versinlər, vaxt getdi..!

Qalib Lider Qarabağı cənnətə çevirəcək

“Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin”, - deyən Qalib Liderimizin hər səfərindən qürur və iftixar hiss keçiririk. Çünki işğaldan azad edilmiş torpaqlara tarixi səfərləri ilə Qalib Liderimiz həmin nidanı qoydu - Qarabağ Azərbaycandır və NİDA! Bu nidanı qoymaqla Ali Baş Komandanımız bütün çıxışlarında, müsahibələrində, görüşlərində və işğaldan azad edilmiş Qarabağ torpaqlarına səfərlərində bildirib ki, Qarabağı cənnətə çevirəcəyik: “...Gəlmişik və qayıtmışdır.



Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb...”. Bu fikirləri Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərlər edərkən demişdir.

Bu faktı xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyev cənablarının hər səfəri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinin göstəricisidir. 44 gün ərzində işğaldan azad edilmiş torpaqlarda ilk qələbə müjdəsini ilk gündən xalqına çatdıran Ali Baş Komandanımız elə ilk gündən də bərpa və quruculuq işlərinə başladığı sorğunu bu tarixi səfərləri ilə xalqına çatdırır.

Qarabağımızı cənnətə çevirəcək böyük layihələr...

Dövlət başçımız, məhz Qarabağda görülmək istədiyi işləri planlı şəkildə həyata keçirməklə Qarabağımızı cənnətə çevirəcəyik deyərək onu da söyləyib ki, ən əsası yeni layihələrin həyata keçirilməsidir. Qeyd edək ki, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Prezidentimizin budəfəki səfərində də ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Prezident İlham Əliyev səfər zamanı deyib: “Artıq bütün göstərişlər verilib. Bütün işlər görüldü, planlı şəkildə görülmək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Dövlət başçımız, həmçinin söyləyib ki,

Qarabağ bölgəsində enerji ən vacib sahədir və bu baxımdan da erməni işğalından azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Məhz bu səbədən də “yaşıl enerji” zonası Qarabağın cənnətə çevrilməsində mühüm rol oynayacaq. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 140 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 140 meqavat güc alınacaq.

Prezident səfəri zamanı bildirmişdir ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq: “Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilirlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini dəyə bilirlər. Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”.

Səfəri zamanı dövlət başçısı Güləbird su elektrik stansiyasının açılışını edərkən bildirmişdi ki, bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq: “Artıq Güləbird kəndindəyik. Güləbird kəndini də düşməndən qoruyub, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar

da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə ediləcək”.

Səfər zamanı dəmir yolu sektorunda - Horadiz-Zəngilan-Ağbend dəmir yolunun təməl daşını da qoydu.

Horadiz-Ağbend dəmir yolu nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyev səfər zamanı Horadiz-Ağbend dəmir yolu xəttinin təməlini qoydu və bununla da yeni dəmir yolu infrastrukturunun yaradılması işini başlatmış oldu. Çünki Horadiz-Ağbend dəmir yolu nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanı Naxçıvanla birləşdirəcək Horadiz-Ağbend dəmir yolu layihəsi ən böyük layihə olacaq. Bunu strateji əhəmiyyət daşıyan layihə kimi dəyərləndirən dövlətimizin başçısı Onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağını da bildirib. Tikintisinə start verilən Horadiz-Zəngilan-Ağbend dəmir yolunun əhəmiyyətini vurğulayan dövlət başçımız deyib: “Bu gün Horadiz-Zəngilan-Ağbend dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəə var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”.

Yekun olaraq onu da demək isəyirəm ki, işğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması Azərbaycan Prezidentinin, dövlətimizin gücünün və qüdrətinin göstəricisidir. Ali Baş Komandanımızın da dedi ki: “Biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

MUXTAR NAĞİYEV,
YAP Səbail rayon təşkilatının
sədrinin birinci müavini

YAP Qobustan rayon təşkilatının idarə heyətinin iclası keçirilib

Fevralın 23-də Yeni

Azərbaycan Partiyası Qobustan rayon təşkilatının idarə heyətinin iclası keçirilib. Gündəlikdə duran məsələlər barədə məlumat verən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güllaliyev ölkəmizin Vətən müharibəsindəki tarixi zəfərinin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi sərkərdəlik məharətinin eyni zamanda apardığı siyasi-ideoloji mübarizənin geniş təbliği sahəsində YAP Qobustan rayon təşkilatının gördüyü işlər barəsində geniş məlumat verib.

Qeyd olundu ki, ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Ali Baş Komandan kimi Cənab İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbəşinə apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da Qələbəyə xidmət etmişdir. Ali Baş Komandan şiddətli döyüşlərin gətirdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dəmir məntiqə əsaslanan dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə müharibəni udmuşdur.

Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təmsilində yüksək hazırlığa, qeyri-adi bacarıqlara və geniş dünyagörüşə malik olan fərqli bir liderlə qarşılaşmışdır. Hər tərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyətləri, dönməz iradəsi və qətiyyəti etibarilə İlham Əliyev dünya liderlərinin mütləq əksəriyyətindən rəqabətdə qabağa getmişdir. Həqiqi bir qüdrətli liderə malik olmaq baxımından isə hamıdan çox Azərbaycan xalqı qazanmışdır. Prezident İlham Əliyev nəinki dünya liderlərinin ön sırasına çıxmış, mənsub olduğu xalqı və rəhbərlik etdiyi ölkəni də böyük xalqların və dövlətlərin cərgəsinə yüksəltməyi bacarmışdır. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük Zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün qalib Ali Baş Komandanı və Müzəffər Dövlət Rəhbəri kimi daxil olmuşdur.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı YAP Qobustan rayon təşkilatının Aparat rəhbəri Azad Rəssam çıxış edərək adları qeyd edilən Mədəniyyət və Turizm idarəsi, Statistika idarəsi, Poçtamp və Qaz istismar idarəsi ərazi ilk partiya təşkilatlarında üzvlük haqqlarının vaxtında yığılması və nöqsanlar barəsində geniş məlumat verdi. Ərazi ilk partiya təşkilat sədrinə qeyd olunan çatışmazlıqların tezliklə aradan qaldırılması üçün tapşırıqlar verildi.

Sonda rayon təşkilatının idarə heyətinin üzvləri Şərifova Zümrüd, Cəfərov Zaur və digərləri çıxış edərək Vətən müharibəsindəki tarixi zəfərinin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi sərkərdəlik məharətindən danışdılar.

Rəfiqə

44 günlük müharibədən sonra Azərbaycan qarşısında kapitulyasiya aktına imza atan Ermənistan üçtərəfli bəyanatda qəbul olunmuş müddəaları kobud şəkildə pozmaqda davam edir. SİA xəbər verir ki, son zamanlar Ermənistanın dövlət və hökumət nümayəndələrinin Qarabağa səfərləri mütləq xarakter alıb və həmin səfərlərin məqsədi “iki ölkə”, daha dəqiq desək, “iki erməni dövləti” marağında gerçəkləşir.

Ermənistan üçtərəfli bəyanatı pozdu!

Erməni KİV-ləri yazır ki, bu dəfə Ermənistanın fövqəladə hallar naziri Andanik Piloyan Xankəndinə səfər edərək, orada separatçı, quldur və saxta “prezident” Araik Arutunyanla görüşüb, “Stepanakertlə Yerevan arasında fövqəladə hallar üzrə müzakirələr aparılıb”.

Üstəlik, görüşdə “dqr”in “daxili işlər naziri” Karen Sarkisyan da iştirak edib.



“Fövqəladə hallar zamanı Ermənistanın və “artsaxın” müvafiq qurumlarının birgə fəaliyyətləri müzakirə edilib”, deyərək məlumat verib.

Xatırladaq ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistanın hakimiyyət nümayəndələri dəfələrlə (!) bu kimi səfərləri həyata keçiriblər və indi də

həmin səfərlərdən biri reallaşdırılıb.

Rövşən RƏSULOV
P.S. Onu da qeyd edək ki, hazırda ölkəmizin ictimaiyyətinə maraqlandıran daha bir fakt qondarma “dqr”in 33 illiyinin qeyd edildiyi gün Rusiya sülhməramlılarının həmin saxtakar tədbirə qatılmaları, hətta erməni terrorçularının məzarlarına gül-çiçək dəstələri düzmələridir.



Bəli, bütün dünya bir daha gördü ki, Azərbaycana Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, xalqının, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev bütün sahələrdə Qalib Lider, Qalib Siyasətçi, Qalib Prezidentdir.

Heç vaxt yurdu-yuvası, torpağı olmayan, onun-bunun qoltuğuna sığınib “məzlum obrazına” düşməklə, yersiz, evsiz gəlib “evli, yerli” olmaları ilə ötən ilin sentyabrın 27-də işğalçı, vandal, barbarlığı ilə başladığı təxribatlara Azərbaycan Prezidenti İlham Əliyevin “İRƏLİ!” əmri ilə Müzəffər Ordumuzun əsgər və zabitlərini şücaətilə 30 il yurd-yuvalarından qaçqın düşmüş torpaq həsrətinə 44 gün ərzində Qalib gəlməklə bir daha dünyaya sübut etdi ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz və işğalçı Paşinyan hakimiyyətinin yalağı, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araq Aratunyan kimilərin sonu torpaqlarımızdan it kimi qovulmalarıdır!

Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində Qələbəsinin Qalib Lideri Prezident İlham Əliyevin Qalib torpaqlarımıza tarixi səfərləri dövlət başçımızın işğaldan azad olunan torpaqlarımızın bərpası məsələsinə nə dərəcədə həssas yanaşdığının, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulmasının həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Cari ilin fevral ayının 14-də Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın səfəri də bu baxımdan əhəmiyyət kəsb edir. Dövlət başçısı Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən bildirmişdir: “Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır”.

Dövlət başçısı hər tarixi səfərlərində dönə-dönə dünyaya mesajları ilə bildirir ki, bəli, 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimlənin ona yiyələnə bilməyəcəyini göstərdik. Prezidentimizin “Qarabağ Azərbaycandır və nida” ifadəsi, eləcə də 44 gün-

Qalib Liderin Qələbə səfərləri dünyaya bir mesajdır

lük Vətən müharibəsində Onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi birnəfəsə bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır: “Heç kim bizi bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

“Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik”

Dövlət başçısı səfəri zamanı onu da bildirdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik: “Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik”, - deyən Prezidentimiz onu da söylədi ki, Laçın rayonunun bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir, döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik: “Bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldığımız, biz düşməndən qisas aldığımız və qayıtmışdıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görülməklə və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Bəli, bu gün hər bir azərbaycanlı, bütün Türk dünya dünyası, həmçinin çətin günlərimizdə bizə dəstək olan, əməkdaşlıq edən dünya dövlətləri və beynəlxalq təşkilatlar, bir sözlə Azərbaycanın ədalətin, haqqın yolunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük Vətən Müharibəsinin Zəfər Qələbəsinə elliillik qəbul edərək, ardıcıl olaraq ölkəmizə səfərlər etməklə erməni vandalizminin törətdiyi cinayətləri öz gözləri ilə gördülər. Ən əsası isə, Prezident İlham Əliyevin azad olunmuş torpaqlara səfərləri işğalçı ölkə ilə bərabər, bütün dünyaya bir daha sü-

but etdi ki, torpaqların əsl sahibləri qayıdıb, Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad edib və Qalib ölkənin Müzəffər Komandanı qazanmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini edir. Səfər zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm! Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!”.

Həmçinin, səfər zamanı bir daha növbəti mesajını verərək söylədi: “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın! Ermənistanı torpaqlarımızdan it kimi qovsaq da, yenə də bu düşmən, işğalçı dövlətdə revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onları anlamalıdır ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”, - deyərək Prezident İlham Əliyev deyib ki, biz onları məhv etmişik, edəcəyik də: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərisi olubdur. Azərbaycan Ordusunda bir dəne də fərisi olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür”.

Bəli, dövlət başçımızın davamlı səfərləri bütün dünyaya bir mesajdır ki, artıq bu cənnət guşələr tam mənada və əbədi olaraq Azərbaycanın nəzarətindədir, kimse yenidən münəqişə xülyasına düşə bilməz. Dövlət başçımızın dediyi kimi: “Dünən Füzuli, Cəbrayıl, Xudafərin, sabah, birisi gün Hadrut, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər, Laçın... Bütün Qarabağı! Bəli, biz gəlmişik, biz gəlirik, biz gələcəyik! Çünki Qarabağ bizimdir! Çünki Qarabağ Azərbaycandır! Çünki Qarabağ Azərbaycanındır!”.

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

YAP Ucar rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

YAP Ucar rayon təşkilatında torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda şəhid və qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlanılır.

Rayon təşkilatının üzvləri aksiya çərçivəsində 14 fevral 1975-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olan, 26 fevral 1994-cü ildə Kəlbəcər rayonunda - Murovdağda itkin düşən qəhrəmanımız Azad Cəlilov Sabir oğlunun ailəsinə ziyarət edib. 5 uşağı olan Azad Alpout kənd 1 nömrəli orta məktəbini bitirmiş, 1993-cü ildə Ucar rayon Hərbi Komissarlığından Azərbaycan Ordusunda qulluq edib. Qəhrəmanın atası Sabir dayı, anası Səmayə xala Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti nəticəsində ZƏFƏR QƏLƏBƏSİNDƏN sonra Azadın bir gün geri dönəcəyi zamanı gözləyirlər.

Həmçinin, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva təşkilatının, təşkilatın Gənclər Birliyinin və Qadınlar Şurasının, rayon təhsil şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, Ucar rayon Gənclər Evinin kollektivinin üzvləri Ucar Şəhidlər Xiyabanında şəhid Vətən müharibəsinin şəhidi, 34 yaşlı Allahverdi Ələkbərov Məzahir oğlunu, 16 fevral 2021-ci il tarixdə rayonun Bağban kəndində 10 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin alınması zamanı şəhid olan Ağayusif Əliyev Mübariz oğlunun qəbrini ziyarət edib, Mübariz ataya, Telli anaya səbr diləyiblər. Şəhid ailələri onlara yüksək ehtiramlarını və diqqət, qayğılarını ifadə ediblər.

15 fevral 2021-ci il tarixdə rayonun 1975-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuş, 14 fevral 1994-cü il tarixdə Ağdam rayonunun Şükürbəyli kəndində şəhid olan Muxtar Ağayev İsa oğlunun, 1969-cu ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan, 17 fevral 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində şəhid olan Yaqub Hüseynov Siyasət oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub.

Həmçinin, şəhid valideynləri ilə söhbət zamanı canlarını Vətən uğrunda fəda edən Şəhidlərimizin həyat və döyüş yoluna bir daha nəzər salındı, onların əziz xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulacağı vurğulandı, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıldı. Qeyd olundu ki, Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinləndi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.

R.HÜSEYNOVA

Təxribatçı rus “batyuşkası” Xankəndidən Ryazana rədd olur

Əgər Xankəndidəki erməni vətəndaşlarımız həqiqətən də istəyirlərsə ki, orada qanun-qaydanı Azərbaycanın daxili qoşunları, xüsusi təyinatlıları, eləcə də digər güc strukturları yaratsınlar, onda belə də davam etsinlər, biz zəatən buna “hə” deyirik...

Xankəndidə Rusiya sülhməramlılarının nəzarəti altındakı separatçıların qondarma “dq”lərinin “33 illiyini” qeyd etmələri zamanı quldur və terrorçuların yanında rus kontingentinin hərbi keşişinin də dayanması diqqətlərdən yayınmadı. Onun torpaqlarımızın işğalının davam etdirilməsi prosesində öldürülmüş erməni terrorçularının məzarları qarşısına gül-çiçək dəstələri düzməsi, terrorçu Vitali Balasanyanla yan-yanı durması, dua etməsi də söz yox ki, diqqət mərkəzinə çevrildi.

Rus sülhməramlılarının keşişi dünən həyasızcasına Xudavəng monastırını da ziyarət etmək istəyib, lakin azərbaycanlı hərbiçilər onun ziyarətinə qəti şəkildə icazə verməyərək, hətta gözlərinə görünməməyi tapşırıblar

Saytımıza daxil olan məlumata görə, məhz Azərbaycan tərəfinin tələbi əsasında separatçılara və terrorçulara simpatiya bəslədiyini

açıq-aşkar nümayiş etdirən sözügedən personaj fevralın 24-nə qədər Dağlıq Qarabağdan vətəni Rusiyaya, Ryazan şəhərinə rədd ediləcək.

O da məlum olub ki, sən demə, rus sülhməramlılarının keşişi dünən həyasızcasına Xudavəng monastırını da ziyarət etmək istəyib, lakin azərbaycanlı hərbiçilər onun ziyarətinə qəti şəkildə icazə verməyərək, hətta gözlərinə görünməməyi tapşırıblar. Bildiriblər ki, törətdiyi təxribatçı əməlinə görə bir daha həmin tərəflərdə gözə dəyməsin, əks halda qanunamüvafiq qaydada cəzalandırılacaq. Deyilənə görə, kontingentin rəhbərliyi də məsələdən ağah olan kimi, onun “şişməməsi” üçün dərhal əl-ayağa düşüblər və hərbi keşişə



çəmodanlarını dərhal yığışdırmaq əmrini veriblər.

Xankəndidə rus sülhməramlılarının hərbi formaları və şevronları satılırmış

Ancaq digər maraqlı iddiaya görə, rus sülhməramlıları təsdiq edirlər ki, “batyuşkanın” onlara heç bir aidiyyəti yoxdur və o, əynindəki formanı, eləcə də qoluna vurduğu “MS” (rus dilində “Mirotvorçeskiye Sili” abbreviaturası) şevronunu Xankəndidəki mağazaların bi-

rindən alıb. Yəni bu məntiqə belə çıxır ki, istənilən separatçı rahat qaydada, heç bir problem olmadan rus sülhməramlılarına aid hərbi geyimləri və şevronları alaraq Azərbaycana qarşı təxribat əməlləri törədə bilərlər.

Buna nə qədər inanıb-inanmağa gəlincə isə yerdə qalan məsələləri oxucularımızın hökmünə buraxıram. Yalnız bir amili qeyd etmək olar ki, qarabağlı ermənilərin sülhməramlılarla təmasları sayəsində “legitimləşmək” cəhdləri məhz sülhməramlıların birinci beşillik müddətində qalmaları mümkünüyünü get-gedə daha da azaldır. Əgər Xankəndidəki erməni vətəndaşlarımız həqiqətən də istəyirlərsə ki, orada qanun-qaydanı Azərbaycanın daxili qoşunları, xüsusi təyinatlıları, eləcə də digər güc strukturları yaratsınlar, onda belə də davam etsinlər, biz zəatən buna “hə” deyirik...

Rövşən RƏSULOV

Sevinc Osmanqızı ilə Əli Kərimli niyə kūsüşdülər?!

Oktay Hacimusalı: “Bizim eradan əvvəl radikal müxalifət beş-üç nəfərlə elə bizim eradan qalma şüarları ilə mitinq keçirəndə və istədiyini əldə edə bilməyəndə dərhal Əli bəy yayxanırdı köhnəlməyən əzəli və əbədi divanına və bağlanırdı Osmanqızının yutub kanalına”

“Üç ay bundan öncəsi-nə kimi Osmanqızının kanalından düşməyən Əli Kərimli trollarına əmr verib ki, aləmi vurun bir-birinə, hücum çəkin Sevinc Osmanqızının üstünə. Əslində, burada təəcübü heç nə yoxdur, çünki Azərbaycanın radikal müxalifət düşərgəsi bir növ belə süni dava-dalaşlara, yalançı və talançı şoulara çoxdan adətində olub”. Bu fikirləri SİA-ya hazırda Türkiyədə yaşayan və fəaliyyət göstərən siyasi yazıçı Oktay Hacimusalı yazıb.

“Zaman zaman özünü müxalifətin lideri hesab edənlər arasında da, müxalifətə gələn pulları bölən, ya da bölə bilməyənlər arasında belə qalmaqallar yaşanır, yaşanır və yəqin nə qədər bu təkəbbür dəyişməyibse, yaşana-caq”, deyərək qeyd edən jurnalist ironik şəkildə bildirib ki, bizim eradan əvvəl radikal müxalifət beş-üç nəfərlə elə bizim eradan qalma şüarları ilə mitinq keçirəndə və istədiyini əldə edə bilməyəndə dərhal Əli bəy yayxanırdı köhnəlməyən əzəli və əbədi divanına və bağlanırdı Osmanqızının yutub kanalına: “Hətta başayırılma şousunda da başı yarıldıqdan düz yarım saat sonra onu biz Sevinc Osmanqızının efirində siyasi mərsiyələr deyəndə gördük. Elə yadımızda qalıb, nə edək? Ya da zaman-zaman Meydan tv və digər anti-millli qüvvələrdən maliyyələşən internet resursları üçün ayrılan pullar üstündə elə saçyoldular düşüb sosial şəbəkələrdə ki, gəl görəsən!”.

“Məsələ, götürək elə Xədicə İsmayıl - Sevinc Osmanqızı söz duelini... Ya da bir birinə “şərəfsiz” - deyən Məhəmməd Mirzəli ilə Tural Sadiqlını yadımıza

salaq...”

Oktay Hacimusalı bizimlə söhbətində daha bir neçə qarşıdurmaları da xatırladaraq bütün bunların təməlinə qrant maraqlarının, həmçinin, Azərbaycanın Qarabağda qazandığı qələbəsinə həzm edə bilməmələrinin reallıqları dayanıb: “Məsələn, götürək elə Xədicə İsmayıl - Sevinc Osmanqızı söz duelini... Ya da bir birinə “şərəfsiz” - deyən Məhəmməd Mirzəli ilə Tural Sadiqlını yadımıza salağ. Onsuz da bütün az çox siyasətdən başı çıxanlar bilirlər ki, otuz ildir siyasi ritorikasını dəyişməyən, ağa qara deməyə öyrəşmiş müxalifət qazanılan Qarabağ zəfərini həzm edə bilmir. Bilir ki, zaman-zaman tənqid yeri kimi üstünə getdiyi iqtidarı artıq tənqid etməyə yeri qalmayıb. Bilir ki, Qarabağın azad olunması ilə, qazandığımız zəfərlə bağlı dedikləri qarayaxmalara artıq inanan yoxdur. Xalq şücaətli Azərbaycan ordusunun, başda cənab Ali Baş Komandan olmaqla, qazandığı zəfərin dadını çıxarır doya-doya. Və onu da bilir ki, bu andan etibarən Azərbaycan artıq nəhayət hədəfləri olan, sabaha real addımlar ataraq irəliləyən dövlətə çevrilib. Bu andan etibarən iki-üç nəfəri aldadıb “sosial problem” - “sosial problem”, ya da “Qarabağ” deyərək mitinqlərə yığa birlidse, artıq bunu da edə bilməyəcək. Çünki Qarabağ bizimdir! Çünki ölkədə ciddi sosial-iqtisadi, siyasi-ictimai, mədəni- humanitar, bütün sahələrdə, sistemli islahatlar gedir. Təbii ki, bundan narahat olan qüvvələrin sayı da az deyil”.

“Axı, bir ucu Anadoluda,

bir ucu Orta Asiyada olan, lap uzaq Çinə kimi uzanıb gedəcək önəmli iqtisadi marşrutların ev sahibi bu şanlı zəfərdən sonra ölkəmiz oldu”

“Azərbaycanın daha da böyüyəcəyini, daha da qüdrətlənəcəyini, yeni iqtisadi rıçaqları əlinə alıb dostunu sevincdirib düşməninə göz dağı verəcəyini bilən qüvvələr niyə narahat olmasınlar?”, deyərək davam edən siyasi yazıçı bildirir ki, artıq regional güc olan Azərbaycan Qarabağ zəfərinin ardından sistemli şəkildə regionun bundan sonrakı durumunu, xəritəsini dizayn edir: “Təbii ki, narahat olacaqlar və narahat olmalıdırlar da. Axı, bir ucu Anadoluda, bir ucu Orta Asiyada olan, lap uzaq Çinə kimi uzanıb gedəcək önəmli iqtisadi marşrutların ev sahibi bu şanlı zəfərdən sonra ölkəmiz oldu. Bunun geosiyasi dividentlərini o insanlar bilməyəcək qədər axmaq deyillər axı”.

“Osmanqızı da ordan “marqat” edir mən burdayam deyərək”

Jurnalist bütün bunların arxasında pul qazanmaq həmin qazanılan pulların təməlinə dövlət, xalq, millət əleyhinə xəyanətkarlıqların dayandığına işarə edib və bildirib ki, artıq zamanında belələrinə pul-para ayıran dairələr də ayılıblar və bu ünsürlərin əslində hansı yuvanın quşları olduqlarını anlamağa başlayıblar.

“Mən hələ bunun regionun geo-iqtisadi çalarlarını necə dəyişəcəyini hesaba qatmıram. Bir də bu prosesə regionda maraqları olan irili-xırdalı digər qüvvələri əlavə etsək, o zaman Osmanqızı ilə Əli Kərimlinin küsməyinin dərin qatları sizə bəlli olar. İndi bildiniz niyə kūsüşdülər?! Aydın oldu?! Pul gəlib antimillli qüvvələrdən və bu pullar harasa xərclənməlidir. Artıq onlara pul verənlər də ayılıblar. Saxta oyunlar keçərlidir. Dürüst oynamağı istəyirlər bizim radikallardan. Onlar nə etsinlər, qırılmışları öyrənib axı... Məncə, yaxın gələcəkdə antimillli qüvvələr belə dürüst oynaya biləcək, onlara maddi badalaq gəlməyəcək qüvvə axtarışına çıxacaqlar. Osmanqızı da ordan “marqat” edir mən burdayam deyərək. Alın sizə Əli Kərimli ilə aralarının dəyməyinə daha bir səbəb...”, deyərək Hacimusalı sona bildirib.

Rövşən RƏSULOV

Ermənistan odla su arasında...

“Dövlət bütün istiqamətlərdə uçuruma doğru getməyə davam edir.” Bu sözləri öz Feysbuk səhifəsində erməni siyasi şərhçi Armen Saqatelyan deyib. O, Ermənistanda biabırçı kapitulyasiya nəticəsində bütöv nəslin geridönülməz daxili kollapsa doğru getdiyini bildirib: “Bu qaçılmazdır, amma hakim qüvvə düşünür ki, özünün sonunu uzağa bilər. Ona görə də biz ucuz şouların şahidi olacağıq və bu, əslində bizi kollaps anına yaxınlaşdırır”.

Son günlər İrəvanda baş verənlər də bunu sübut etməkdədir. Etirazçıların tam əksəriyyəti keçmiş prezidentlər Robert Koçaryanla Serj Sarkisyanın avantürist dəstələridir və orada sosial sızıntı çəkən sadə xalqın iştirakı yoxdur. Etirazçıların önündə gedən “Vətənin xilasını hərəkət”nin rəhbəri Vazgen Manukyan isə “Paşinyan getsin, amma sabıqlar gəlməsin” deməklə cəmiyyətdə olan parçalanmanı daha da dərinləşdirib.

Revanşistlərin təzyiqlərinə baxmayaraq məğlub Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın aylarda devriləcəyi ehtimalı yüksək deyil. Hələlik Kreml də Paşinyanın indiki mərhələdə devrilməsini istəmir. Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə imzalanan 10 noyabr və 11 yanvar bəyanatlarının müddəalarını həyata keçirməlidir.

Ermənistan müxalifəti neçə gündür ki, İrəvan küçələrində baş nazir Nikol Paşinyana qarşı uğursuz etiraz aksiyaları keçirir. Etirazların təşkilatçıları mitinqlərin gələn həftə də davam edəcəyinə qərar veriblər. Mitinqdə çıxış edənlər müəssisələri tətillə, ordu və polisi isə qiyama çağırıblar. Əlbəttə, Paşinyan var gücü ilə bunun qarşısını almağa çalışır və bundan sonra da çalışacaq. Ancaq müxalifət də adekvat olaraq hakimiyyəti içəridən dağıtmaq üçün fəaliyyətinə ara verməyəcək.

Qeyd etməliyik ki, Ermənistanda baş verə biləcək mümkün çevrilişin və xaosun Qarabağdakı proseslərə təsiri olmayacaq. Çünki Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, əgər Ermənistan 10 noyabr razılaşmasını pozsa, onda Ermənistan daha ağır və təhlükəli vəziyyətə düşəcək.

Bunu bilən müxalifət liderləri açıq deyirlər ki, Nikol Paşinyanı devirsələr belə, 10 noyabr Bəyanatından kənara çıxıb bilməyəcəklər. Ancaq liderliklər eyni sözləri 11 yanvar Moskva razılaşmasına aid etmirlər. Yəni müxalifət təmsilçiləri regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılışının əleyhinədir. Bu isə Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da maraqlarına ziddir. Demək, əgər müxalifət və ya ordu içərisindən hansısa qüvvə Paşinyanı devirsə, yeni durum formalaşacaq. Bundan çəkinmək lazım deyil, əslində Azərbaycanın manevr etmək imkanları daha da genişlənəcək. Qısa desək, kim gəirsə-gəlsin, məğlub Ermənistanın üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməlidir. Kim olursa-olsun, bir-iki ilə Ermənistanı ayağa qaldıra bilməz. Deməli, yeni rəhbər də Rusiya və Azərbaycanın diktəsi ilə oturub-durmaldır. Çünki Ermənistan 10 noyabrdan sonra elə bir tələyə düşüb ki, oradan yalnız tələ sahibinin razılığı ilə çıxıb bilər. Ancaq İrəvan küçələrində hələlik at oynadan revanşistlər Türkiyə və Azərbaycanla düşmən münasibəti davam etdirmək kimi sərsəm ideyalardan əl çəkə bilmirlər. İndi Ermənistan sözün əsl mənasında odla su arasında çabalamaqdadır.

Vali İlyasov

Narkotiki dövlət sərhədindən keçirən şəxs saxlanıldı

Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

22 fevral tarixində, saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüddü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram “tiryək”, 554 qram “marixuana”, 200 ədəd “metadon-40” həbi) bənzər maddə və 50 qutu “mydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Arbak Xaçatryan: “Ermənilər silaha yox, ağıla müraciət etməlidir”

“Müharibədən sonrakı stres erməni cəmiyyətində silinməz iz buraxıb. Ölkə viran qalıb, iş yoxdur və digər ölkələrlə normal münasibətlər də mövcud deyil. Bu gün Ermənistanda boş lovğalanmaqdan, özünü tərifləməkdən, qulağı oxşayan və realılıqla heç bir əlaqəsi olmayan fərziyyəli utopik ifadələr səsləndirməkdən başqa bir şey edən yoxdur.” SİA Ermənistanə məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri siyasi analitik Arbak Xaçatryan erməni mətbuatına verdiyi müsahibəsində deyib.

Siyasi analitik çəkinmədən etiraf edib ki, Ermənistan qanunların və ümumilikdə, qanunauyğunluğun belə tətbiq olunmadığı, işləmədiyi bir ölkədir və ermənilər müharibədəki məğlubiyyətdən müəyyən dərslər götürməlidirlər. “Bu gün böyük təhlükənin astanasındayıq. Bu anda intiqam məsələsini qaldırmaq və yeni bir müharibə üçün səy göstərmək belə mənasızdır, çünki bu dəfə bütün bölgəmiz alova bürünəcəkdir. Vəziyyətdən real şəkildə xəbərdar olmaq və vəziyyəti ayıq şəkildə qiymətləndirmək lazımdır. Bu gün kömək üçün silahlara yox, ermənilər ağıla müraciət etməlidirlər”, deyərək Arbak Xaçatryan bildirib.

Göründüyü kimi, Ermənistanda olan güclər, siyasi qüvvələr nəhayət başa düşməlidirlər ki, ac, yoxsul bir ölkəni onsuz da soymaq olmaz. Hər yerdən, hər tərəfdən səslənən küfr və lənətlər altında xoşbəxt olmaq, firavan yaşamaq mümkün deyil. Əgər erməni cəmiyyətinin sağlam düşüncəli təbəqəsi varsa və onlar da bütün bunları dayandıra bilməyilsə, yaxud ümumiyyətlə bu ölkədə sağlam düşüncə yoxdursa, bundan sonra Ermənistan deyilən bir ölkənin, dövlətin mövcud olacağını təsəvvür belə etmək mümkünə deyil.

İnam Hacıyev





Ermənistan uğrunda döyüşdə kim qalib gələcək: Paşinyan “Qarabağ klanı”na qarşı

Moskva-Baku.Ru platformasında Andrey Şlyapnikov müəllifi və aparıcısı olduğu “Diqqət mərkəzində” analitik verilişində regionumuzda gedən proseslərlə bağlı maraqlı məsələlərə toxunub. Veriliş yazı formasında da oxucularımıza təqdim edirik.

Keçən həftə diqqət mərkəzində olan əsas hadisələr ən maraqlı və kəskin fikirlər:

* Heydər Əliyev Fondunun iştirakı ilə Qarabağda hansı mədəni irs abidələri bərpa ediləcək?

* Qatar gəldi. Niyə Qarabağ klanının Paşinyanı məğlub etmək üçün praktiki olaraq heç bir şansı yoxdur?

Mirasın bərpası

Azərbaycan Qarabağda yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəkdir. Bu açıqlamanı Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva ötən həftə Beynəlxalq “Elmdə Qadın və Qızlar” Günü münasibətilə video konfrans şəklində çıxış edərkən söylədi. Xatırladım ki, 2021-ci il ICESCO tərəfindən “Qadınlar İli” elan edilib.

Mehriban Əliyeva: “Hazırda dövlətin qarşısında azad edilmiş ərazilərin dirçəldilməsi və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına etibarlı qayıtmasının təmin edilməsi kimi nəhəng bir vəzifə durur. Biz bunun öhdəsindən gələ bilirik. Dağılan şəhər və kəndləri bərpa edəcəyik. Orada məktəblər tikəcəyik. Yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. ICESCO-nun işğal zamanı zədələnmiş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazır olduğunu yüksək qiymətləndiririk”.

Mehriban Əliyeva dünyada mədəni irs sahələrinin bərpasına və bərpa olunmasına kömək edən Heydər Əliyev Fonduna rəhbərlik edir. Məsələn, keçən ilin sonunda Heydər Əliyev Fondu Vatikandakı Müqəddəs Pyotr Bazilikasında “Papa I Leo və Hun imperatoru Attilanın görüşü” bəryefinin bərpası üzərində işi başa çatdırdı. Lakin indi yeni problemlər var- işğaldan azad edilmiş ərazilərdə erməni işğalı zamanı dağıdılmış çoxsaylı mədəni irs abidələrinin bərpası.

Mehriban Əliyeva: “Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli irsi olan dini abidələrimizin və məscidlərimizin bərpası layihəsinə başlayır. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, qorunması və yenidən qurulması işləri aparılacaqdır”.

Şuşa şəhəri və Ağdam bölgəsindəki dini binaların bərpası üçün artıq müvafiq işlərə başlanılmışdır. Heydər Əliyev Fondu Qarabağın incisi olan Şuşa şəhərinin bir dünya mədəniyyəti paytaxtına çevrilməsində nəzərə çarpan bir rol oynaya bilər. Bu vəzifə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Gələcəkdə əsas görməli yerlər bərpa olunmalıdır:

“Ermənistanın iqtisadi rifahı böyük ölçüdə İlham Əliyevin mövqeyindən asılıdır”

1752-ci ildə qurulan Şuşa qalası da daxil olmaqla. İşğal zamanı qala divarları əhəmiyyətli dərəcədə zədələnmişdir. Şuşa qalasının əsas girişi olan Gəncə qapısının sağ qalması sevindiricidir. Həm də şəhərin görməli yerlərindən biri Şuşanın şimal-şərq hissəsindəki Qarabağ Xanları Sarayıdır. 18-19-cu əsrlərdə Azərbaycanın yüksək sənətkarlıq saray binalarına aid idi. Saray da tamamilə dağıdılıb. Yaxın gələcəkdə görkəmli bəstəkar və dirijor, Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun ev-muzeyinin bərpası planlaşdırılır. Dağıdılmış məscidlər də bərpa ediləcək. Dağıdılmış pravoslav və xristian tarixi abidələrinin çoxu da dövlət hima-

duğu “Vətənin Qurtuluş Hərəkatı” yaradıldı. Əsas vəzifə Paşinyanın hər vasitə ilə istefasıdır. Erməni müxalifəti əvvəlcə keçmiş müdafiə naziri və Qarabağ separatçı hərəkatının qurucularından biri Vazgen Manukyanın lider və baş nazir vəzifəsinə namizəd göstərildiyini elan etdi. Bütün söylərə baxmayaraq, Manukyan heç vaxt ümummilli dəstək ala bilmədi. İndi erməni ekspertlər müxalifətdə parçalanma olduğunu iddia etməyə başladılar və bundan sonra Robert Köçeryan Paşinyanın əsas rəqibi olacaq.

Sputnik agentliyinə verdiyi bir saatlıq müsahibədə Köçeryan hazırkı hökuməti sərt tənqid etdi. Məğlubiyyət üçün bütün məsuliyyəti yalnız Paşinyan komandasına



yəsinə götürüləcəkdir. Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar dinc yaşayırlar. Pravoslav və Katolik kilsələri, Yəhudi sinagogları işləyir və qorunur. İndi bütün dünyanın diqqəti azad edilmiş ərazilərə yönələcək və Azərbaycan hökuməti multikulturalizmini və digər dünya mədəniyyətlərinə qarşı tolerantlığını bir daha bütün dünyaya nümayiş etdirmək üçün hər şeyi edir.

Durğun vəziyyət

Həftə ərzində Ermənistanın keçmiş prezidenti Robert Köçeryan böyük siyasətə qayıtdığını və parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirdi. Xatırladım ki, Köçeryan baş nazir Nikol Paşinyanın əsas rəqibi və siyasi düşmənidir. Qondarma Qarabağ klanı Ermənistanın keçmiş prezidentini qətiyyətlə dəstəkləyir, lakin Paşinyan geri çəkilib. Ermənistanın 2-ci Qarabağ müharibəsində məğlub olmasından və ölkədəki müəyyən siyasi qüvvələrin erməni maraqlarına xəyanət hesab etdiyi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bir bəyanat imzalamasından sonra Köçeryan böyük siyasətə qayıtmaq şansı qazandı. Ermənistanda 17 müxalifət partiyasının daxil ol-

yükled.

Robert Köçeryan: “Diplomatik cəbhədə tamamilə uğursuzluqlar oldu, danışıqlar dalana dirəndi, diplomatiyaya yer yox idi. Ancaq bu, küçədən insanların- siyasi təcürbəsi olmayan, geosiyasi realqlar barədə fikirləri olmayan insanların hakimiyyətə gəlməsinin təbii nəticəsidir. İndiki gündə yaşayan və əsas narahatlığı Facebook-da bəyənəmə sayı olan insanlar. Onlar üçün virtual reallıq və sosial şəbəkələr vətəndir”.

Bununla birlikdə, rusiyalı mütəxəssislər, Köçeryanın yalnız erkən parlament seçkiləri şərti ilə ən azı bir uğur qazanmağa ümid edə biləcəyinə inanırlar, ancaq Paşinyan buna icazə verməyəcək.


İqor Korotçenko: “Müxalifət əvvəlcə erkən seçki keçirməkdən imtina etdiyini söylədi, lakin Paşinyan bundan istifadə etdi və nəhayət dedi, yaxşı, bunu istəmirsiniz, heç bir şey olmayacaq. Vəziyyət dalana dirənib. Yalnız hakimiyyətin zorla ələ keçirilməsi vəziyyətinin bir inqilab ola bilər. Ancaq bunun ehtimalı azdır. Çünki ordu Paşinyana sadiq qalır. Milli Təhlükəsizlik Xidməti də belədir. Bu səbəbdən təhlükəsizlik qüvvələrinə, ilk növbədə parlamentdəki çoxluğuna arxalanaraq özünü sakit hiss edir”.

məğlubiyyətə baxmayaraq, Ermənistanın qanuni lideri olaraq qalır.

İqor Korotçenko: “Paşinyan siyasi həyatda qalma müvəffəqiyyətini nümayiş etdirdi. Üçlü Bəyanaməni imzaladığı 10 Noyabrdan bəri nə qədər vaxt keçib? Ancaq hakimiyyətdə qaldı və istefa etmək fikrində deyil. Heç kim onu ??yığa bilməzdi. Və əsl istək olmadığı üçün. Çünki xalq revanşistlərin hakimiyyətə gələcəyi təqdirdə daha yaxşı olmayacağını başa düşür. Erməni siyasətinin bu cür möcüzələri. Bundan əlavə, görünür, Nikol Paşinyan Rusiyaya bəzi öhdəliklər verdi”.

Paşinyan Rusiyanın və Azərbaycanın bitərəf mövqeyini dəstəkləmək üçün əhəmiyyətli güzəştlər etmək məcburiyyətində qaldı. Ermənistanın iqtisadi rifahı böyük ölçüdə İlham Əliyevin mövqeyindən asılıdır. Ölkədəki iqtisadiyyatla bağlı vəziyyət çoxdan əlverişsizdir. Ermənistanın Rusiya ilə birbaşa əlaqə qurmaq, İran və Türkiyə bazarlarına çıxmaq üçün real şansı var. Köhnə komanda yenidən hakimiyyətə gələrsə, iqtisadi blokada aradan qaldırılma bilməz və Ermənistanı daha da çətin dövrlər gözləyir.

İqor Korotçenko: “Ancaq” Qarabağ klanı”nın qatarından ayrıldı. Vəssalam. Müharibə bitdi. Azər-



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Köçeryanın xalqa rəhbərlik etmək şansı varmı? Əhali onu dəstəkləyəcəkmi? Rusiya mütəxəssisləri şansın olmadığına inanırlar. Paşinyan müharibədəki sarsıdıcı

baycan qazandı. Bu gün Qarabağdakı məskunlaşmanın açarları Bakı və Moskvadadır. Və Ermənistan hər halda, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Paşinyanın imzaladığını yerinə yetirmək məcburiyyətindədir”.

Məhbüs mübadiləsi də üçtərəfli razılaşmada ifadə edilmişdir. Rusiya sülhməramlıları hərbiçiləri əsirlikdən vətənlərinə qaytarmağa kömək edir. Ermənistan vətəndaşları Paşinyandan deyil, Putindən kömək istəyirlər. Məhbusların və itkin düşənlərin qohumları Rusiyanın İrəvandakı səfirliyinə toplaşaraq səfirə görüşmələrini xahiş etdilər. Sergey Kopirkin yığışanları sakitləşdirməyə çalışdı. Rusiya üçün bu məsələ indi prioritetlərdən biridir.

Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopirkin: “Bu, həqiqətən prezidentimizin, xarici işlər nazirimizin və müdafiə nazirimizin şəxsən məşğul olduğu prioritet məsələlərdən biridir deyəndə şişirtmirəm”.

Rusiya Xarici İşlər Nazirliyi, Ermənistan və Azərbaycanla məhbüs mübadiləsi mövzusunda daim təmasları olmasını təmin etdi.

Mariya Zaxarova: “Erməni əsirlərinin geri qaytarılması məsələsinə gəldikdə, həm azərbaycanlı həmkarlarımızla, həm də erməni həmkarlarımızla işləyirik. Bu məsələnin optimal həllinin “hamının hamıya” formatında olduğu həqiqətdən çıxış edirik”.

Erməni əhalisinin böyük əksəriyyəti artıq mübarizə aparmaq istəmir, hərbi qulluqçu analarının mitingləri Ermənistandan çağırılanların artıq Qarabağa göndərilməsinə gətirib çıxardı. Əslində, erməni hərbiçilər başqa bir ölkənin ərazisində nə etdilər? Və mövcud realqları və Azərbaycanın tam hərbi və siyasi qələbəsinə nəzərə alsaq belə bir sualın ümumiyyətlə ortaya çıxması qəribədir. Buna görə təbii nəticə budur ki, orduya qısa çağırış faktiki olaraq fevral ayının əvvəlindən başlayıb və Ermənistandan çağırışçılar yalnız lazım olduqları yerdə- respublika daxilində yerləşən hərbi hissələrdə xidmət edəcəklər. Ermənistan yavaş-yavaş ən ağır məğlubiyyətdən uzaqlaşmağa və dinc həyat və firavanlıq yolunu tutmağa çalışır.

Tərcümə: Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

24 fevral

Abrahimoviçin 430 milyon funt sterlinqlik yeni yaxtası...

“Çelsi”nin sahibi Roman Abrahimoviçin 430 milyon funt sterlinqlik yeni yaxtasının ilk dəfə görüntüləri yayılıb. Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, helikopter meydançası da daxil olmaqla səkkiz göyertəyə sahib olan 460ft Solaris yaxtasının inşası tamamlanmaq üzrədir. Bu, dünyanın ən güclü və ən böyük yaxtası olacaq.

Yaxta Almaniyanın Bremerhaven şəhərindəki Lloyd Werft gəmiqayırma zavodunda inşa edilir. Rus iş adamının yeni yaxtası 36 sərnəşin tutumlu 48 kabin və 60 nəfərlik bir heyətə sahib olacaq. 460ft Solaris, Bükinqem Sarayından daha böyük bir ərazidə inşa edilib.



Bakıda təndir çörəyinin qiyməti bahalaşdı: Səbəb?

Bakıda bəzi yerlərdə təndir çörəyinin qiyməti bahalaşmış. Əvvəllər 50-60 qəpiyə olan təndir çörəyi indi 70 qəpiyə satılır. Bu məhsulun qiyməti niyə bahalaşmış? İstehlakçılar bunu nə ilə əsaslandırırlar. Bakının bir sıra ərazilərində təndir çörəyinin qiyməti bahalaşmış. Paytaxt təndirxanalarında daha əvvəlki qiymətə çörək tapmaq müşkuldür. Əsasən 50-60 qəpiyə aldığımız təndir çörəyi indi 70 qəpiyə satılır.



Maraqlısı bundadır ki, təndir çörəyi almağa gələnlərin demək olar böyük əksəriyyəti qiymətin qalxmasından xəbərsizdir. Bəs illərdir 50-60 qəpiyə satılan təndir çörəyinin qiyməti niyə 10-20 qəpik qalxıb?

Bəzi ərazilərdə isə təndir çörəyinin qiyməti elə əvvəlki kimi qalıb. Neçə ildir təndir çörəyi bişirib satmaqla məşğul olan Əhməd Əhmədov deyir ki, qiymət artımı olmayan yerlərdə çörəyin çəkisində fərq var. Bahalaşma təkcə paytaxtın mərkəzində yox, elə ətraf qəsəbələrdə də müşahidə edilir.

“Alfa Romeo” yeni mövsüm üçün bolidini təqdim edib

Formula 1 üzrə dünya çempionatında çıxış edən “Alfa Romeo” komandası yeni mövsüm üçün bolidini təqdim edib. Komanda bu barədə rəsmi “Twitter” hesabından paylaşım edib. Bolidə C41 adı verilib.



Qeyd edək ki, Formula 1-də 2021-ci il mövsümü martın 26-28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.



QARABAĞ AZƏRBAYCANDIR!

**Azərbaycan FIDE-nin
reytingində 7-ci pillədə
qərarlaşıb**



Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ölkələr arasında tərtib etdiyi reytingə görə Azərbaycan komandası qabaqcıl yerlərdən birini tutur. Belə ki, ölkəmiz dünya reytinginə görə 7-ci sırada qərarlaşıb (2652). Reyting sıralamasına görə, birinci yeri Rusiya komandası tutur (2739). İkinci yerdə ABŞ (2715), üçüncü pillədə isə Çin (2705) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycanın iki şahmatçısı yüksək reytinglə ilk onluqda yer alırlar. Belə ki, Şəhriyar Məmmədov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir.

**Ödəmə terminalını
sındıraraq pul oğurlayan
şəxs tutulub**



Ödəmə terminalını sındıraraq pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ucar şəhəri ərazisindəki inzibati binaların birində quraşdırılan “E-Manat” ödəmə terminalını sındıraraq, 369 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Hüseynov Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Ötən il ərzində Azərbaycan əhalisinin sayı 52 min 25 nəfər artıb

Ötən il ərzində ölkə əhalisinin sayı 52 min 25 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 119 min 133 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.



Bildirilib ki, cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi Quba-Xaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər təşkil edib və həmin göstərici Bakı şəhərində (1075 nəfər), Lənkəran (157 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**